



**Azərbaycan Banklar Assosiasiyasında  
2019-cu ildə ərzində görülmüş işlərə dair**

**HESABAT**

Bakı - 2020

## **1. BANK SEKTOUNA DAİR TƏSƏBBÜSLƏR**

1. 8 yanvar 2019, Prezident Administrasiyası, MBNP, MB, Ədliyyə və Vergilər Nazirliyi, aidiyyəti olan şəxslər ilə bağlı əqdlərin bağlanması haqqında;
2. 8 yanvar 2019, Vergilər Nazirliyi, VM 165.5-ci maddəsinin tətbiqinə aydınlıq gətirilməsi ilə bağlı;
3. 14 yanvar 2019, Banklara, “təcili ödənişlər” sisteminin yaradılması üzrə təkliflər barədə;
4. 14 yanvar 2019, MBNP, İpotekanın dövlət qeydiyyatının adı və təcili formada ləğvi ilə bağlı dövlət rüsumu və xidmət haqqlarının aşağı salınması və eyni tariflə müəyyən edilməsi məsələləri barədə;
5. 5 fevral 2019, banklara, banklara aidiyyəti olan şəxslərlə bağlanan əqdlərin meyarlarının müəyyən edilməsi ilə bağlı;
6. 19 fevral 2019, MBNP, MB, PA, ƏN, İcra Baş İdarəsi, “İcra haqqında” Azərbaycan Respublikası Qanununa təkliflər;
7. 3 aprel 2019, banklara, vergi qanunvericiliyinin təkmilləşdirilməsinə dair təkliflər barədə;
8. 5 aprel 2019, PA, fiziki şəxslərin 5 il ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsində verginin tutulmaması barədə;
9. 25 aprel 2019, MBNP, “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydaları”nın 11.6-cı maddəsinə əlavənin edilməsi haqqında;
10. 30 aprel 2019, MBNP, MB, Vergilər Nazirliyi, vergi qanunvericiliyinin təkmilləşdirilməsinə dair təkliflər barədə;
11. 6 may 2019 Vergilər nazirliyi, Vergi Məcəlləsinə və vergi inzibatçılığına dair yenilənmiş təkliflər barədə;
12. 14 iyun 2019, Vergilər Nazirliyi, PA, Vergi Məcəlləsinin 150.1.13-cü maddəsinə əlavənin edilməsi barədə;
13. 19 iyun 2019, PA, MB, “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 03 aprel 2019-cu il tarixli Fərmanından irəli gələn məsələlərin həyata keçirilməsi ilə bağlı təkliflər;
14. 24 iyun 2019, PA, Mülki Məcəlləsinin 146.3.-cü maddəsinə əlavə və dəyişiklik edilməsi haqqında;
15. 28 iyun 2019, ƏN, İBİ, “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 3 aprel 2019-cu il Fərmanının icrası ilə bağlı bəzi qanunvericilik aktlarına dair Azərbaycan Banklar Assosiasiyasına üzv banklar tərəfindən verilmiş əlavə və təkliflər barədə;
16. 28 iyun 2019, PA, ƏN, MBNP, “Özəl icra” haqqında təkliflər barədə;
17. 4 iyul 2019, PA, ƏN, MBNP, MB, “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 3 aprel 2019-cu il tarixli Fərmanının icrası ilə bağlı bəzi qanunvericilik aktlarına dair Azərbaycan Banklar Assosiasiyasına üzv banklar tərəfindən verilmiş əlavə və təklifləri barədə;
18. 16 iyul 2019, ABA üzvlərinə, Azərbaycan Respublikasının İnzibati Xətalər Məcəlləsində, “Banklar haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında” və “Kredit büroları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik barədə;
19. 30 iyul 2019, banklara, “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu” layihəsinə rəy və təkliflər barədə;

20. 2 avqust 2019, PA, AM, MB, MBNP, “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu” layihəsinə rəy və təkliflər barədə;
21. 26 avqust 2019, MB, VN, MN, MBNP, müvafiq borclar üzrə vergi ödəyicilərinin bank hesablarına öncədən qoyulmuş məhdudiyyətlər mövcuddursa, müvafiq məhdudiyyətin də şəxsi hesab vərəqəsi üzrə məlumatlara uyğun formada online rejimde geri çağırılmasının təmin edilməsini təklif edilməsi barədə;
22. 27 avqust 2019, MB, MBNP, banklara, “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”na edilmiş dəyişiklərlə əlaqədar Azərbaycan Banklar Assosiasiyasının (ABA) üzvlərinin müvafiq rəy və təklifləri barədə;
23. 27 sentyabr 2019, MBNP, “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydaları”nın 4.4-cü bəndinə aşağıdakı məzmununda yeni mətnin əlavə edilməsi;
24. 14 oktyabr 2019, ƏN, MBNP, ipoteka müqavilələrində ipoteka predmetinin iki və daha artıq satış üsulunun eyni zamanda müəyyən edilməsi haqqında;
25. 15 oktyabr 2019, MBNP, MB, 50 və 100 manatlıq əksinazlara tətbiq edilən rüsumun ləğv edilməsi və ya banklar tərəfindən Mərkəzi Banka təhvil verilmiş qeyd olunan əksinasların rüsum ödənilmədən dəyişdirilməsi məsələsi barədə;
26. 31 oktyabr 2019, ƏN, müvafiq notariat xidmət haqqlarının qəbulu üzrə proqram təminatlarının ödəniş şirkətlərinin təqdim etdiyi terminallara inteqrasiyası təklifi barədə;
27. 8 noyabr 2019, ƏN, MB, PA, İpoteka müqavilərinə icra məmurunun imzası və hərrac xərclərinin tutulması ardıcılığı ilə bağlı;
28. 12 noyabr 2019, PA, MBNP, ƏN, notariusların depozit hesablarına nağd pul vəsaitlərinin birbaşa daxil edilməsini məhdudlaşdırmaq və ya tam qadağan etmək, bunun əvəzində notariusun cari hesabına vəsaitin yalnız köçürmə yolu ilə həyata keçirilməsi təklifi barədə;
29. 25 dekabr 2019, MB, Banklar haqqında” Azərbaycan Respublikası Qanununa əlavə və təkliflərin verilməsi.

## **2. TƏDBİRLƏR VƏ GÖRÜSLƏR (səvi - 67)**

### **1. Ümumi Yiğıncaqlar – (səvi – 1)**

15 fevral 2019-cu il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) Ümumi yığıncağı keçirilib. Yiğıncağı giriş sözü ilə açan Zakir Nuriyev iclasın gündəliyində olan məsələlər barədə məlumat verib. İclasın gündəliyinə ABA-nın 2018-ci il üzrə fəaliyyətinə dair hesabatın (görülmüş işlər, Ekspert Qrupları və maliyyə hesabatı) dinlənilməsi və təsdiqi, ABA-nın Audit Komitəsinin hesabatının dinlənilməsi və təsdiqi, ABA-nın törəmə qurumlarının 2019-cu il üzrə büdcəsinin və ştat cədvəlinin təsdiqi: ABTM; Banklar və Biznes qəzeti; Biləsuvar bağçaməktəb-lisey kompleksi və cari məsələlər daxil olub. İclasda ABA-nın 2018-ci il üzrə fəaliyyətinə dair hesabat və maliyyə təsərrüfat hesabatı Yunus Abdulov tərəfindən təqdim edilib və təsdiq edilib. ABA-nın Audit Komitəsinin hesabatı dinlənilib və təsdiq edilib. Həmçinin ABA-nın törəmə qurumlarının 2019-cu il üzrə büdcəsi və ştat cədvəli təsdiq edilib.

### **2. Rəyasət Heyətinin iclasları – (səvi – 5)**

1.16 yanvar 2019-cu il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA) Rəyasət Heyətinin iclası keçirilib. İclasın gündəliyində duran əsas məsələlər ABA-nın 2019-cü il üzrə iş planına baxılması, ABA-nın növbəti Ümumi Yığıncağının keçirilmə vaxtının müəyyən edilməsi, ABA-nın maliyyə təsərrüfat fəaliyyətinə dair məsələlərə baxılması, “Daxili audit üzrə Ekspert Qrupunun”nun yaradılması və cari məsələlər olub. İclas zamanı ABA-nın 2019-cu il üzrə iş planı müzakirə olunub və təsdiq edilib. Həmçinin ABA-nın 2019-cu il üzrə büdcə və ştat cədvəli təsdiq edilib. Gündəlikdə duran digər məsələ- Daxili audit üzrə Ekspert Qrupunun”nun yaradılması da iclasda təsdiq edilib;

2.Əhalinin sosial rifahının daha da yaxşılaşdırılması üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə köklü sosial-iqtisadi islahatlar aparılmış, bir çox dövlət əhəmiyyətli qərarlar qəbul edilmiş və fərmanlar imzalanmışdır.Bu sənədlərin biri də Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemlə kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanıdır. Bununla əlaqədar olaraq, 29 mart 2019-cu il tarixində Azərbaycan Banklar Assosiasiyasının Rəyasət Heyətinin geniş tərkibdə iclası keçirilmişdir. İclasda yekdilliklə Qarabağ müharibəsi və 20 Yanvar şəhidlərinin bir nəfər ailə üzvünün banklara 360 gündən artıq gecikməsi olan 1000 (min) AZN qədər kreditlərinin (faiz borcu daxil olmaqla) bankların öz vəsaitləri hesabına ödənilməsi barədə qərar qəbul edilmişdir.Bundan sonra da banklara bu istiqamətdə əlavə güzəştlər edilməsi imkanlarının araşdırılması tövsiyə edilmişdir;

3.05 aprel 2019-cu il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) Rəyasət Heyətinin növbəti iclası keçirilib.İclas zamanı “Fiziki şəxslərin problemlə kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı”nı ilə bağlı “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası” müzakirə edilib. Qaydanın düzgün və vaxtında icrası üzrə görülməli olan tədbirlər nəzərdən keçirilib;

4.31 iyul 2019-cu il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA) Rəyasət Heyətinin iclası keçirilib.İclasın gündəliyində duran əsas məsələ “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 3 aprel 2019-cu il Fərmanının icrası ilə bağlı ABA tərəfindən müvafiq qurumlara təqdim edilmiş, bəzi qanunvericilik aktlarına əlavə və təkliflərin müzakirəsi və cari məsələlər olmuşdur;

5.24 oktyabr 2019-cu tarixində Azərbaycan Beynəlxalq Bankı ASC-nin baş ofisində Azərbaycan Banklar Assosiasiyasının (ABA) Rəyasət Heyətinin növbəti iclası baş tutub.İclasda bank sektorunun maliyyə vasitəçiliyinin artırılması imkanları və digər cari məsələlər müzakirə olunub.

### **3.Forumlar – (səvi - 2) (3000-ə yaxın iştirakçı)**

1. 16-17 may 2019-cu il tarixlərində “Maliyyə və rəqəmsal texnologiyalar həftəsi”çərçivəsində Azərbaycan Banklar Assosiasiyasının təşkilatçılığı, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası, Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və İqtisadi İslahatların Təhlili, Kommunikasiya Mərkəzinin dəstəyi ilə keçirilən “FINTEX SAMMİT – Maliyyə və Texnologiyalar Sammiti: Ödəmə mühitində yeni trendlər: innovativ həllər, maliyyə texnologiyaları və

təhlükəsizlik” adlı Sammit öz işini yekunlaşdırıb. Aidiyyəti dövlət qurumları, banklar və ödəniş ekosistemində təmsil olunan təşkilatlarla yanaşı, beynəlxalq maliyyə institutlarının, yerli və xarici ictimai təşkilatların, habelə xarici dövlətlərin Azərbaycandakı səfirliklərinin nümayəndələrinin iştirak etdiyi bu tədbirdə Amerika Birləşmiş Ştatları, Yaponiya, Çin, Hindistan, Avropa Birliyi və Müstəqil Dövlətlər Birliyi ölkələrindən 100-ə yaxın beynəlxalq təşkilatların və nüfuzlu şirkətlərin nümayəndələri iştirak ediblər;

2. Azərbaycan Banklar Assosiasiyasının təşkilatçılığı, Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və İqtisadi İslahatların Təhlili, Kommunikasiya Mərkəzinin dəstəyi ilə ənənəvi “IV BEYNƏLXALQ BANKÇILIQ FORUMU – NAĞDSIZ İQTİSADİYYAT: DAYANIQLI BANKÇILIĞA DOĞRU” adlı Forum uğurla başa çatıb. İki gün keçirilmiş bu ilki Forumda aidiyyəti dövlət qurumları, kommersiya bankları, yerli və xarici biznes və ictimai təşkilatların rəhbərləri, beynəlxalq maliyyə institutları və xarici ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələri, həmçinin ABŞ, Yaponiya, Avropa, Çin və MDB ölkələrindən 100-ə yaxın beynəlxalq təşkilatların və nüfuzlu şirkətlərin nümayəndələri iştirak edirlər;

#### **4.Seminarlar, konfranslar, təlimlər və təqdimatlar – (səhifə – 19) (900-ə yaxın iştirakçı)**

1. Azərbaycan Banklar Assosiasiyasının (ABA), Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) və İsveçrənin İqtisadi Məsələlər üzrə Katibliyinin (SECO) təşkilatçılığı ilə “Daşınar əmlaka əsaslanan maliyyələşmə imkanlarından faydalanaq” adlı konfrans keçirilib. Daşınar əmlakın yüklülüyü haqqında Azərbaycan Respublikasının Qanununun qüvvəyə minməsi və Daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin fəaliyyətə başlaması daşınar əmlaka əsaslanan maliyyələşmənin tətbiqi üçün geniş imkanlar yaratmışdır. Bu sahədə göstərilmiş təşəbbüslərin davamı olaraq, konfransda beynəlxalq ekspertlər tərəfindən daşınar əmlaka əsaslanan maliyyələşmə məhsulları barədə təqdimatlar nümayiş etdirilib;

2.13 fevral 2019-cu il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) “Risklərin İdarə Edilməsi üzrə” Ekspert Qrupu və “Xəzinədarlıq və Fondların İdarə Olunması üzrə” Ekspert Qrupu üzvlərinə “Xəzinədarlıq fəaliyyətində risklərin idarə edilməsi” mövzusunda Ziraat Bankın baş ofisində təlim təşkil edilmişdir. Təlimdə Xəzinədarlıq idarəçiliyinin vacibliyi geniş müzakirə olunaraq, Fyuçers, Forvard (Forward), Svop (Swop), Opsion sövdələşmələrinin hesablanmaları qaydaları və pərdəarxası məqamları təhlil olunmuşdur. Eyni zamanda Mərkəzi Bankın bu əməliyyatlarda rolunun zəruriliyi və digər banklar ilə qarşılıqlı əlaqələri qeyd edilmişdir;

3.4 mart 2019-cu il tarixində Beynəlxalq Maliyyə Korporasiyası (IFC), Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası və Azərbaycan Banklar Assosiasiyası (ABA) IFC Elektron və Rəqəmsal Maliyyə Xidmətləri (ERMx) layihəsi çərçivəsində hazırlanan “Rəqəmsal bankçılıq: əlavə dəyər qatan xidmətlər” mövzusunda vebinar təşkil edib. ABA-ın nəzdində fəaliyyət göstərən “Ödəniş sistemləri və Alternativ Xidmət Kanalları” üzrə Ekspert Qrupunun üzvləri üçün təşkil olunan vebinarda, Azərbaycan daxil olmaqla dünyada bankların rəqəmsallaşmaq istəyi və əməliyyatların hansı hissəsinin rəqəmsallaşdırılması araşdırılıb. Seminarın əsas mövzuları “Rəqəmsal bankçılıq nədir?”, “Banklar hansı səbəbdən rəqəmsallaşmaq istəyirlər?”, “Rəqəmsal bank olmaq nə

deməkdir?”, “Bəzi banklar hansı məhsullar təklif edir?”, “Bu günə qədərki təcrübə nə deyir”, “Rəqəmsallığın yeddi prinsipi”, “IFC rəqəmsal səyahətində banklara necə kömək edə bilər?”, “Texnoloji platformalar və arxitektura”, “Müştəri yönümlü inqilabi banklar”, “Keys – BBVA rəqəmsallığa doğru səyahət” olub.Vebinarı IFC (Dünya Bankı Qrupu) Avropa və Mərkəzi Asiya regionunda Bankçılıq və Rəqəmsal Transformasiya Məsləhət Xidmətlərinə rəhbərli Kaiser Naseem keçirmişdir;

4.14 mart 2019-cu il tarixində Azərbaycan Banklar Assosiasiyası və Azərbaycan Bank Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə bankların İnsan Resursları Departamentinin rəhbərləri üçün işgüzar səhər yeməyi təşkil edilib.Səhər yeməyi zamanı “Agile management” mövzusunda müzakirələr aparılıb. Müzakirələrin moderatoru çevik idarəetmə üzrə professional koaç Nərminə Hüseynzadə olub. Həmçinin Nərminə Hüseynzadə “Agile management” mövzusunda təqdimatla çıxış edib və bu anlayışın əsas izahını verib.Görüş geniş müzakirələrlə davam edib. Mövzunun aktuallığı və davamlı inkişafı müzakirələrin əhatəsinin genişlənməsinə səbəb olub;

5.Sağlam kənd təsərrüfatı portfeli yaratmaq üçün kənd təsərrüfatı sektorunun gəlirli kreditləşməsi, dəyər zəncirlərinin daxilində maliyyəyə olan ehtiyac və risklərin təsirlərinin azaldılması strategiyaları barədə maliyyə təşkilatlarını məlumatlandırmaq məqsədilə Azərbaycan Banklar Assosiasiyası Dünya Bankı Qrupunun üzvü olan Beynəlxalq Maliyyə Korporasiyası (IFC) ilə birlikdə “Azərbaycanda rəqabətli kənd təsərrüfatının inkişafı: kənd təsərrüfatında mənfəətli dəyər zəncirlərinin maliyyələşdirilməsi” mövzusunda konfrans keçirib.Konfransı giriş sözü ilə IFC-nin Azərbaycandakı daimi nümayəndəsi Aliyə Əzimova, Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyəti sədrinin müavini vəzifəsini icra edən Asim Zülfüqarov, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev, SECO təşkilatının Cənubi Qafqaz üzrə regional direktorunun müavini Simone Haerberli və ABA-nın icraçı direktoru Yunus Abdulov açıb;

6.05 aprel 2019-cu il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA) və Siyasi Psixologiya Mərkəzinin (SPM) birgə təşkilatçılığı ilə təqdimat xarakterli tədbir təşkil edilib.Tədbirdə biznes oyunları və simulyasiyalar vasitəsilə bank əməkdaşlarının fəaliyyətinin səmərəliliyinin artırılması mövzusunda müzakirələr aparılıb. Tədbirin spikeri “Nordic Training International”-in idarə heyətinin üzvü, təlimçi Uğis Strauss olub;

7.Azərbaycan Banklar Assosiasiyası və Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi” və “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın icrası çərçivəsində maliyyə sektorunda çalışan mütəxəssislərin bilik və bacarıqlarının daha da artırılması, bu sahədə maliyyə savadlılığının yüksəldilməsi istiqamətində “Kobil systems” təşkilatı ilə əməkdaşlıq çərçivəsində növbəti tədbir keçirilib.“Elektron bankçılıq xidmətlərində təhlükəsizlik” mövzusunda keçirilən seminarla “Kobil systems” təşkilatının eksperti Koray Arıkan tərəfindən elektron bankçılıq xidmətləri sahəsində Avropa Birliyində tətbiq olunan təhlükəsizlik tədbirləri, maliyyə xidmətlərinin innovativ vasitələrlə təqdim edilməsi zamanı nəzərə alınacaq təhlükəsizlik amilləri, müxtəlif fırıldaqçılıq halları və onlara qarşı mübarizə tədbirləri haqqında ətraflı məlumat verilib.Qarşılıqlı fikir mübadiləsinin aparıldığı görüşdə həmçinin, elektron ödənişlərdə təhlükəsizlik sahəsində son trendlər, qabaqcıl banklar tərəfindən həyata keçirilən tədbirlər də müzakirə edilib;

8.“Maliyyə və Rəqəmsal Texnologiyalar Həftəsi” çərçivəsində 14 may 2019-cu il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə, “Accessbank” QSC-nin baş

ofisində “Sahibkarlar üçün Rəqəmsal Maliyyə Texnologiyalarından istifadənin rolu və onlara gətirəcəyi üstünlüklər” mövzusunda seminar təşkil edilmişdi. Görüşdə “İnternet bankçılığın biznesdə rolu və istifadənin gətirəcəyi üstünlüklər”, “Rəqəmsal satış kanalları və e-commerce-in biznesin inkişafında rolu” və “Rəqəmsal maliyyə texnologiyalarının biznesdə rolu” mövzularında təlimlər keçirilmiş və bu istiqamətdə müzakirələr aparılmışdır. Seminarda “Kapital Bank” ASC-nin, “Accessbank” QSC-nin və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin əməkdaşları təlimçi qismində çıxış etmişdirlər;

9.13-17 may tarixləri arasında keçirilən “Maliyyə və Rəqəmsal Texnologiyalar Həftəsi” və keçən həftənin sonunda işini başa vurmuş “FINTEX SAMMİT – Maliyyə və Texnologiyalar Sammiti”-ndən sonra, 20 may 2019-cu il tarixində Bakıda Azərbaycan Banklar Assosiasiyasının təşkilatçılığı ilə “Avropa Banklar Federasiyasının Assosiativ üzvlərinin 48-ci iclası” öz işinə başlayıb. İclasda Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev və Avropa Banklar Federasiyasının siyasəti üzrə Baş İcraçı direktoru Sebastiyən De Brauver açılış nitqi ilə çıxış edib. Daha sonra Sebastiyən De Brauver Avropa bank-maliyyə sektorunda baş verən inkişaf trendləri haqqında iclas iştirakçılarına məlumat verib. İclasda Azərbaycan Banklar Assosiasiyasının İcraçı direktoru Yunus Abdulov ölkənin bankçılıq sektorunda inkişaf meylləri ilə bağlı çıxış edib;

10. 31 May 2019-cu il tarixində “Yapı Kredi Bank Azərbaycan”-nin təşkilatçılığı və Azərbaycan Banklar Assosiasiyasının “Komplayns üzrə” Ekspert Qrupunun dəstəyi ilə ölkədə fəaliyyət göstərən bankların nümayəndələrinə “Beynəlxalq Maliyyə Sanksiyaları” mövzusunda təlim keçirilib. Təlim “Yapı Kredi Bank Azərbaycan” QSC-nin əsas səhmdarı olan Yapı Kredi A.Ş-nin müvafiq sahə üzrə mütəxəssisləri, bankın Maliyyə cinayətlərinin qarşısının alınması üzrə direktoru Mehmet Tolga İncəz, Sanksiyalar və müxbir banklarla əlaqələr üzrə müdir Ahmet Kağan Sönmezer və baş mütəxəssis İrem Körgen tərəfindən keçirilib;

11. “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi” və “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın icrası çərçivəsində maliyyə sektorunda çalışan mütəxəssislərin bilik və bacarıqlarının daha da artırılması istiqamətində tədbirlər davam edir. Bu gün Azərbaycan Banklar Assosiasiyası və Maliyyə Bazarlarına Nəzarət Palatası birgə təşkilatçılığı, “KPMG” beynəlxalq təşkilatının dəstəyi ilə “Rəqəmsallaşma və innovativ həllər” mövzusunda tədbir keçirilir;

12. 04 oktyabr 2019-cu il tarixində “Yapı Kredi Bank Azərbaycan” QSC-nin baş ofisində Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə “Biznes Davamlılığı (BD)” mövzusunda təqdimat xarakterli tədbir keçirilib. Təqdimat “Biznes davamlılığı” üzrə ekspert Əsrəf Həsənov tərəfindən edilib. Təqdimat zamanı şirkətlərdə hansı proseslərin necə və nələri nəzərə almaqla inkişaf etdirməyin lazım olduğunu və bununla da birbaşa və dolayısı yolla BD tətbiqinə dəstək olmağın mümkünlüyü və üstünlükləri haqqında, həmçinin biznes davamlılığının informasiya təhlükəsizliyində rolu haqqında misallar təqdim edilib;

13. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Azərbaycan Banklar Assosiasiyasının dəstəyi, “İKT LAB” Tətbiq və Tədris Mərkəzinin və “IS3S” (Information Security Solutions) şirkətinin birgə təşkilatçılığı ilə dövlət qurumlarının, bankların və özəl təşkilatların rəhbər şəxsləri və menecerləri üçün İT təhlükəsizliyin əsasları sahəsi üzrə “Kibertəhlükəsizlik: kritik risklər” adlı təlim keçirilib. Təlimin əsas məqsədi qurumlarda

kibertəhlükəsizlik üzrə idarəetmə prosesində iştirak edən şəxslərin biliklərinin artırılmasıdır. Tədbir iştirakçılarında dünyada trend sahələrdən biri olan kibertəhlükəsizlik sahəsinin əhəmiyyəti və bu sahə üzrə mütəxəssislərin hazırlanması ilə bağlı məlumat verilib;

14. “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi” və “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın icrası çərçivəsində 18 oktyabr tarixində Azərbaycan Banklar Assosiasiyasının və Maliyyə Bazarlarına Nəzarət Palatasının təşkilatçılığı ilə “Zolotaya Korona” pul köçürmə sisteminin ekspertlərinin iştirakı ilə pul köçürmə sisteminin fəaliyyəti, pul köçürmə sistemləri üzərindən aparılan əməliyyatlarda risklərin qarşısının alınması tədbirləri, fırıldaqçılıq halları və onlara qarşı mübarizə mövzusunda seminar keçirilib;
15. Azərbaycan Mərkəzi Bankının təşkilatçılığı, Azərbaycan Banklar Assosiasiyasının və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə 25 oktyabr 2019-cu il tarixində “Blokçeyn və yeni texnoloji tətbiqlər üzrə təcrübə bölgüsü” mövzusunda təqdimat keçirilib. Mərkəzi bankda keçirilən təqdimatda bankların IT və IT təhlükəsizlik üzrə rəhbər şəxsləri iştirak edib;
16. 08 noyabr 2019-cu il tarixində “Nağdsız Cəmiyyət Günləri” çərçivəsində “SWIFT Meetup” tədbiri keçirilmişdir. Tədbirdə SWIFT tərəfindən təqdim edilən yeni bulud interfeysi və arxivləşdirmə həlləri, Universal Ödəniş Təsdiqləri və GPI icma yanaşması, eləcə də ödəniş kateqoriyalarına üzrə ISO 20022 standartında qlobal miqrasiya ilə bağlı təqdimatlar nümayiş etdirilmişdir;
17. 05 noyabr 2019-cu il tarixində “Nağdsız Cəmiyyət Günləri” çərçivəsində “Open Banking Meetup” tədbiri keçirilmişdir. Tədbirdə Open Banking üzrə mövcud trendlər, innovasiyalar, mümkün risklər və onların tənzimlənməsi, eləcə də bu istiqamətdə Türkiyə, Rusiya və Polşa təcrübələri ilə bağlı təqdimatlar nümayiş etdirilmişdir. “Open Banking Meetup”-da KOOPHub və FintechPark şirkətlərinin təsisçisi Mustafa Baltacı, Polşa Banklar Assosiasiyasının layihə meneceri Maciej Kostro və Rusiya Elektron Valyuta və Pul Köçürmələri Assosiasiyasının icraçı direktoru Pavel Şust məruzəçi qismində çıxış etmişlərdir;
18. 07 noyabr 2019-cu il tarixində “Cash Professionals – First Meet-Up” tədbiri keçirilmişdir. Tədbir Azərbaycan Banklar Assosiasiyası ilə Cənubi Koreyanın Kisan Electronics şirkəti tərəfindən təşkil olunmuşdur. Tədbir zamanı xəzinə işinin təkmilləşdirilməsi üçün zəruri texnologiya yenilikləri müzakirə olunmuş, bank əməkdaşları bu istiqamətdə təcrübə mübadiləsi həyata keçirmişlər;
19. 6 dekabr 2019-cu il tarixində Azərbaycan Respublikası Mərkəzi Bankının və Azərbaycan Banklar Assosiasiyasının birgə təşkilatçılığı ilə SWIFT təşkilatının ekspertləri tərəfindən bankların ödəniş və hesablaşmalar sahəsinə rəhbərlik edən şəxsləri üçün seminar keçirilmişdir. İnteraktiv formada keçirilmiş seminar maliyyə sisteminə universal standart olan ISO 20022 standartının tətbiqi ilə bağlı məsələləri əhatə etmişdir.

## **5. Dövlət qurumları ilə görüşlər – (sayı – 14)**

1. 17 yanvar 2019-cu il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) “Marketing və PR üzrə” Ekspert Qrupu, bankların marketing nümayəndələri və Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndələri arasında görüş keçirilib. Görüş cari ilin



fevral ayından etibarən Mərkəzi Bank tərəfindən təşkil ediləcək “Kartla ödə, kartla qazan” adlı tirajlı stimullaşdırıcı lotoreyanın banklarla kommunikasiyası ilə əlaqədar keçirilib. Belə ki, əhəlinin rəqəmsal ödənişlərə marağının artırılması məqsədilə keçiriləcək lotoreyanın şərtlərinin daha geniş kütləyə çatdırılması üçün bankların dəstək vermə formaları müzakirə edilib. Bankların marketinq nümayəndələri ilə müzakirə zamanı lotoreyanın ilk visual posterini, sloqanı-təbliğat materialları təqdim edilib;

2. Azərbaycan Banklar Assosiasiyasının (ABA) rəhbərliyi ilə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev arasında görüş keçirilib. Görüş zamanı kənd təsərrüfatını kreditləşməsi sahəsindəki mövcud vəziyyət, qarşıya çıxan çağırışlar və onların həlli yolları müzakirə edilib;

3. Azərbaycan Banklar Assosiasiyasının (ABA) rəhbərliyi, Assosiasiyanın nəzdində fəaliyyət göstərən “Ödəniş sistemləri və alternativ xidmət kanalları” üzrə Ekspert Qrupu ilə “Elektron Hökumətin İnkişafı Mərkəzi” arasında görüş keçirilmişdir. Görüş Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində “Elektron Hökumətin İnkişafı Mərkəzi” tərəfindən həyata keçirilən Elektron Hökumət Portalı, “ASAN Viza”, “ASAN Ödəniş”, “ASAN Finans” sistemləri ilə tanış olmaq, qurum tərəfindən tənzimlənən layihələrin bank sektoru ilə sıx əlaqəli olduğunu nəzərə alaraq birgə əməkdaşlıq məsələlərini müzakirə etmək məqsədi ilə baş tutub;

4.01 fevral 2019-cu il tarixində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra baş idarəsinin rəhbərliyi ilə Azərbaycan Banklar Assosiasiyasının (ABA) Rəyasət Heyəti arasında görüş keçirilib. Görüşdə Nazirliyin İcra baş idarəsinin Rəisi – Baş icra məmuru Nurəddin Mustafayev, baş idarənin digər rəhbər şəxsləri, ABA-nın prezidenti Zakir Nuriyev, ABA-nın Rəyasət Heyətinin üzvləri iştirak ediblər. Görüş zamanı icra prosesinin təkmilləşdirilməsi, icrada olan işlərin icrasının sürətləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb, ABA üzvlərinin təklifləri İcra baş idarəsinin rəhbərliyi ilə müzakirə edilib. Görüşdə İcra baş idarəsi tərəfindən “Elektron icra” informasiya sistemi haqqında təqdimat keçirilib, icra prosesinin rəqəmsal texnologiyalardan istifadə etməklə təkmilləşdirilməsi və asanlaşdırılması üzrə görülmüş və qarşıda duran işlər, habelə hazırlanmaqda olan icra sahəsində vahid normativ hüquqi aktın – “Azərbaycan Respublikasının İcra Məcəlləsi”nin layihəsi barədə məlumat verilib;

5.07 fevral 2019-cu il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB) ilə bankların Müştəri xidmətlərinə məsul olan departament rəhbərləri və əsas bölmə rəhbərləri ilə görüş keçirilib. Görüşün əsas müzakirə mövzusu Mərkəzi Bank tərəfindən 1 fevral 2019-ci il tarixindən başlayaraq geniş əhali təbəqəsini əhatə edəcək üç aylıq “Kartla ödə, kartla qazan” stimullaşdırıcı lotoreyası olub. Belə ki, lotoreya ilə bağlı banklara ünvanlanan bütün sualların daha dolğun cavablandırılması və müştərilərə məlumatların daha lakonik, daha düzgün şəkildə verilməsi üçün müştəri xidmətlərini maraqlandıran bütün suallara AMB-nin əməkdaşları tərəfindən aydınlıq gətirilib. Həmçinin AMB əməkdaşları bank nümayəndələrinə lotoreya ilə bağlı ətraflı məlumat da veriblər;

6.13 mart 2019-cu il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN) ilə bank nümayəndələri arasında görüş keçirilib. Görüşün əsas məqsədi 108 “Çağrı” mərkəzi (Mərkəz) və Mərkəzin göstərdiyi “Outsourcing” fəaliyyəti ilə tanışlıq və bankların zəng

mərkəzlərinin yaradılması və təkmilləşdirilməsi üçün geniş imkanların təklif edilməsi olub;

7.01 May 2019-cü il tarixində Azərbaycan Respublikası Mərkəzi Bankının Bazar əməliyyatları departamentinin direktoru Əli Əhmədov ilə Azərbaycan Banklar Assosiasiyasının nəzdində fəaliyyət göstərən “Xəzinədarlıq və Fondların İdarə Olunması” üzrə Ekspert Qrupunun növbəti görüşü keçirilib. Görüşdə Xəzinədarlıq və Fondların İdarə Olunması üzrə Ekspert Qrupunun sədri Aydın Hüseynov və qrupa üzv olan bankların nümayəndələri iştirak ediblər. Görüş zamanı Mərkəzi Bankın pul siyasəti əməliyyatları o cümlədən depozit və not hərəqləri və banklararası bazarın inkişafına dair müzakirələr aparılmış və bankları maraqlandıran suallar cavablandırılmışdır;

8. Azərbaycan Banklar Assosiasiyası (ABA) nəzdində fəaliyyət göstərən “Xəzinədarlıq və Fondların İdarə Olunması üzrə” Ekspert Qrupunun Maliyyə Bazarlarına Nəzarət Palatasının əməkdaşları ilə görüşü keçirilib. Görüşdə Maliyyə Bazarlarına Nəzarət Palatasının Maliyyə Bazarlarına Nəzarət Departamentinin Direktoru vəzifəsini icra edən Samir İsmayılov və departamentin digər əməkdaşları, “Xəzinədarlıq və Fondların İdarə Olunması üzrə” Ekspert Qrupunun sədri Aydın Hüseynov və bankların nümayəndələrindən ibarət Qrupun üzvləri iştirak edib;

9.12 iyul 2019-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) “Komplayns” Ekspert Qrupunun Mərkəzi Bankda görüşü keçirilib. Görüşdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramında nəzərdə tutulan Ani Ödənişlər Sistemi (AÖS) ilə bağlı müzakirə aparılmışdır. Görüşdə Mərkəzi Bank rəsmiləri ilə yanaşı Maliyyə Bazarlarına Nəzarət Palatasının və Maliyyə Monitorinqi Xidmətinin rəsmiləri də iştirak etmişdir;

10. 25 oktyabr 2019-cü il tarixində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Azərbaycan Banklar Assosiasiyası arasında görüş keçirilmişdir. Görüş zamanı məhkəmə və icra sahəsində bankların qarşılaşdıqları məsələlər ilə bağlı geniş müzakirələr aparılmışdır. Müzakirlərin nəticəsi kimi, müvafiq məsələlərin həlli istiqamətində birgə səy göstərilməsi məqsədi ilə nazirlik və bank nümayəndələrindən ibarət məhkəmə və icra məsələləri sahəsində 2 (iki) İşçi qrupunun yaradılması qərara alınmışdır;

11. 29 oktyabr 2019-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) rəhbərliyi və Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) yanında İctimai Şuranın nümayəndələri arasında görüş keçirilib. Görüşdə ABA-nın prezidenti Zakir Nuriyev, ABA-nın icraçı direktoru Yunus Abdulov və “KOBİA” yanında İctimai Şuranın sədri Fərhad Qaraşov iştirak ediblər;

12. 30.10.2019-cü il tarixində Ədliyyə Nazirliyində nazir müavini Vilayət Zahirovun sədrliyi və digər İdarə rəislərinin iştirakı ilə Azərbaycan Banklar Assosiasiyasının (ABA) ekspertləri ilə birgə yeni yaradılmış “Məhkəmə İşçi Qrupu” və “İcra İşçi Qrupu” qruplarının nümayəndələri arasında görüş keçirilmişdir. Görüş zamanı qrupların fəaliyyət istiqamətləri, qarşılarına qoyulan və bankları narahat edən məsələlər, bunların mümkün həlli yolları müzakirə edilmişdir;

13. “Nağdsız cəmiyyət günləri” çərçivəsində həyata keçirilən tədbirlərin davamı olaraq maliyyə sektorunda çalışan mütəxəssislərin rəqəmsal transformasiya və tətbiq edilən həll yolları üzrə bilik və bacarıqlarının daha da artırılması, bu sahədə maliyyə savadlılığının yüksəldilməsi məqsədilə “BPC Banking Technologies” şirkətinin ekspertinin iştirakı ilə “Rəqəmsal bankçılıq: bankların rəqəmsallaşmaya yanaşması üzrə beynəlxalq təcrübə” mövzusunda seminar keçirilib;

14. Azərbaycan Prezidenti İlham Əliyevin iqtisadi müşavirədə verdiyi tapşırıqlardan irəli gələn vəzifələr dərhal Ədliyyə Nazirliyində müzakirə olunaraq zəruri tədbirlər görülmüş, o cümlədən ötən ay bankların məsul təmsilçiləri ilə dəyirmi masa keçirilib. Bankların hüquqlarının məhkəmə müdafiəsinin və icra işinin yaxşılaşdırılması, bu sahədə qarşıya çıxan problemlərin operativ həlli məqsədilə birgə işçi qrupları yaradılaraq qısa müddətdə səmərəli fəaliyyət göstərmiş. Bu sahədə iş daim nəzarətdə saxlanılmaqla Ədliyyə naziri Fikrət Məmmədov tərəfindən bank sektorunun bir qrup rəhbər şəxsləri ilə görüş keçirilib. Tədbirdə işçi qrupları tərəfindən görülən işlər barədə məlumat dinlənilib və qarşıda duran məsələlər müzakirə olunub.

#### **6. Beynəlxalq və digər təşkilatlarla görüşlər – (sayı – 15)**

1. 6 fevral 2019-cu il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) “İnsan Resurslarının İdarə Olunması üzrə” Ekspert Qrupu ilə “Korn Ferry” şirkəti arasında görüş baş tutub. Əməkdaşlıq çərçivəsində keçirilən görüşdə Ekspert Qrupunun üzvləri, “Korn Ferry” əməkdaşları-Ersin Yıldırım və Gökhan Toğrul iştirak ediblər. Görüşdə gələcək əməkdaşlıq məsələləri müzakirə edilib;
2. Beynəlxalq Maliyyə Korporasiyası (IFC) ilə Azərbaycan Banklar Assosiasiyası (ABA) arasında görüş keçirilib. Görüşdə ABA-nın prezidenti Zakir Nuriyev, icraçı direktoru Yunus Abdulov, baş iqtisadçısı Əzizağa Haxverdiyev, eləcə də IFC-nin proqram meneceri Leah Soroka və Azərbaycan İnvestisiya Mühiti və Aqrobiznes Rəqabətliyi Layihəsinin Azərbaycanda nümayəndəsi Aqil Abdullayev iştirak ediblər. Görüş zamanı kənd təsərrüfatının maliyyələşdirilməsinin cari statusu və təkmilləşdirilməsi imkanları, eləcə də kənd təsərrüfatının maliyyələşdirilməsində olan çağırışlar barədə fikir mübadiləsi aparılıb. Həmçinin, İsveçrə İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) tərəfindən maliyyələşdirilən “Azərbaycan İnvestisiya Mühiti və Aqrobiznes Rəqabətliyi Layihəsi” və bu yöndə ABA-nın əməkdaşlıq imkanları müzakirə olunub;
3. 21 fevral 2019-cu il tarixində Azərbaycan maliyyə vasitəçilərinin rəhbərləri və digər mühüm vəzifələr üçün peşə tələblərinin və onların ölçülməsi alətlərinin hazırlanması məqsədilə Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) tərəfindən dəvət olunmuş beynəlxalq ekspert Mariola Szymańska-Koszczyk ilə Azərbaycan Banklar Assosiasiyası (ABA) arasında görüş baş tutub. Görüşdə ABA-nın prezidenti Zakir Nuriyev və icraçı direktoru Yunus Abdulov, MBNP nümayəndələri iştirak ediblər. Görüş əsnasında ekspertə ABA-nın fəaliyyəti, ABA nəzdində fəaliyyət göstərən Azərbaycan Bank Tədris Mərkəzinin (ABTM) gördüyü işlər, təlim və sertifikatlaşdırma məsələləri barədə məlumat verilib, bu sahədə tələb olunan təkmilləşmələr istiqamətində fikir mübadiləsi aparılıb;
4. 12 mart 2019-cu il tarixində Azərbaycan Banklar Assosiasiyası ilə Asiya İnkişaf Bankı regional nümayəndəliyi arasında görüş keçirilib. Görüşdə ABA-nın prezidenti Zakir Nuriyev və icraçı direktoru Yunus Abdulov, həmçinin Asiya İnkişaf Bankının yerli nümayəndəsi Nail Vəliyev və qurumun digər nümayəndələri iştirak ediblər. Görüş zamanı Azərbaycanda bank sektorunun maliyyə vasitəçiliyi rolunun artırılması imkanları, həmçinin regionlarda maliyyə savadlılığı və kreditləşmə vəziyyəti müzakirə edilib;
5. 26 aprel 2019-cu il tarixində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən xaricdən dəvət edilmiş ekspert-AniCap şirkətinin baş icraçı direktoru David Monkman və Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi arasında görüş

keçirilmişdir.Görüşdə sahibkarlığın maliyyələşdirilməsi, kiçik və orta biznes subyektlərinin maliyyə əlçatanlığı barədə fikir mübadiləsi aparılmış, ekspertə ölkədə bu istiqamətdə həyata keçirilən tədbirlərlə bağlı məlumat verilmiş və gələcək əməkdaşlıq imkanları istiqamətində müzakirələr aparılmışdır;

6. ABA-nın “Risklərin idarə edilməsi üzrə” Ekspert Qrupu ilə Azərbaycan Kredit Bürosu (AKB) arasında Unibank ASC-nin baş ofisində görüş keçirilib.Görüşün gündəliyində banklar tərəfindən verilən müxtəlif ölkədaxili qarantiyaların kredit bürosunda müvafiq qaydada əks etdirilməsi ilə qarantiyaların benefisiarlarının risklərini azaldılmasına nail olunması məsələsi daxil edilmişdi.AKB baş direktoru Elçin Həbibov bu məqsədlə büro tərəfindən hazırlanmış mexanizm təklif edib.Təklif edilmiş mexanizm ətrafında müzakirələr aparılıb, bir sıra fikirlər bildirilib;
7. 13 iyun 2019-cu il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) “Ödəniş sistemləri və Alternativ Xidmət Kanalları üzrə” Ekspert Qrupu və İcbari Sığorta Bürosunun (İSB) nümayəndələri arasında görüş keçirilib.Görüşdə Hökumət Ödəniş Portalına (HÖP) qoşulmuş və bu infrastruktur vasitəsilə banklar tərəfindən “həyat sığortası” üzrə plastik kartlarla ödənilən sığorta haqlarına tətbiq edilən xidmət haqqı tarifləri müzakirə edilmişdir;
8. 20 iyun 2019-cu il tarixində Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiyası Azərbaycan Banklar Assosiasiyasına (ABA) üzv banklar arasında görüş keçirilib.Görüşdə, BVF-nu Azərbaycan missiyasının nümayəndələri Fondun Orta Şərq və Mərkəzi Asiya bölməsinin və Maliyyə Məsələləri departamentinin iqtisadçıları Anastasia Guscina və Galen Sher təmsil edirdilər.Dəyirmi masada, ölkədə bank sektorunun cari vəziyyəti, sektorun tənzimlənməsi məsələləri, korporativ və pərakəndə bankçılıqda yeni meyillər, 2015-16-cı illərdəki neft şokundan sonra kreditləşmədə tətbiq olunan yeni standartlar, burada ortaya çıxan problemlər, risklərin qiymətləndirilməsi və maliyyə sektorunda aparılan hüquqi islahatlara dair fikir mübadiləsi aparılıb;
9. Azərbaycan Banklar Assosiasiyasının (ABA) icraçı direktoru Yunus Abdulov və ABA-nın nəzdindəki “Ödəniş Sistemləri və Alternativ Xidmət Kanalları” üzrə Ekspert Qrupunun üzvləri ilə “Visa Inc.” beynəlxalq kart təşkilatının nümayəndələri arasında görüş keçirilib.Görüşdə “Ödəniş Sistemləri və Alternativ Xidmət Kanalları” üzrə Ekspert Qrupunun üzvləri Eltəkin Rəhimov, Teymur Ağakışiyev və “Visa Inc.” beynəlxalq kart təşkilatının Qafqaz, Müstəqil Dövlətlər Birliyi (MDB) və Cənub-Şərq Avropa regionu üzrə baş meneceri Kristina Doros, Biznes İnkişaf üzrə Direktor Nurlan Hacıyev, MDB və Cənub-Şərqi Asiya regionunda Hökumətlə Əlaqələr üzrə baş direktor İrina Kamxadze, MDB və Cənub-Şərqi Asiya regionunda Hökumətlə Əlaqələr üzrə direktor Yuliya Zavalışina, Biznes Həlləri üzrə direktor Olqa Rudenko, Avropa, Yaxın Şərq və Afrika ölkələrində Böyük Korporativ Biznes üzrə rəhbər Klayd Bleyr Rosanovski iştirak edib;
10. 20 avqust 2019-cu il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) İcra aparatı nümayəndələri Almaniya Əmanət Bankları Assosiasiyasının (AƏBA) Assosiasiyaları İdarəetmə üzrə eksperti Tobias Grapetin başçılığı ilə nümayəndələri arasında görüş keçirilmişdir.Görüşdə Tobias Grapet AƏBA-nın təşkilatı strukturu və fəaliyyətinin əsas istiqamətlərini əks etdirən təqdimat keçirmiş, ABA nümayəndələrinin suallarını cavablandırmışdır;

11. 21 avqust 2019-cu il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA) ilə Almaniya Əmanət Bankları Assosiasiyasının nümayəndələri arasında görüş keçirilib. Görüşdə ABA-nın Prezidenti Zakir Nuriyev, baş iqtisadçı Əzizağa Haqverdiyev, layihələr üzrə menecer Elçin Həsənov, həmçinin Almaniya Əmanət Bankları Assosiasiyasının assosiasiyaları idarəetmə üzrə eksperti Tobias Grapentin, Beynəlxalq Əməkdaşlıq üzrə Əmanət Kassaları Fondunun Azərbaycan üzrə nümayəndəsi Eduard Şmit və bankçılıq üzrə eksperti İlham Qafarov iştirak edib;
12. 26 sentyabr 2019-cu il tarixində “AccessBank” QSC-nin baş ofisində Azərbaycan Kredit Bürosunun (AKB) rəhbərliyi və Azərbaycan Banklar Assosiasiyasının (ABA) “Kredit işi” Ekspert Qrupu arasında görüş keçirilib. Görüşdə Ekspert Qrupu tərəfindən kreditləşmə ilə bağlı AKB-yə təqdim edilmiş təkliflərə baxılıb və bu istiqamətdə müzakirələr aparılıb;
13. 23-25 sentyabr tarixlərində Azərbaycan Banklar Assosiasiyasının (ABA) və Türkiyə Banklar Birliyinin (TBB) birgə təşkilatçılığı ilə ABA-nın “Ödəniş sistemləri və alternativ xidmət kanalları üzrə” Ekspert Qrupunun Türkiyəyə səfəri baş tutub. “Türkiyə Təcrübə Mübadiləsi Proqramı” adı altında keçirilən görüşlər çərçivəsində ABA-nın Ekspert Qrupu banklar, aidiyyəti dövlət qurumları və ödəniş sistemi şirkətləri ilə görüşlər keçirmişdir. İlk olaraq TBB-nin ekspertləri tərəfindən bank sisteminin cari vəziyyəti, həyata keçirilən islahatlar, rəqəmsal ödənişlər və xarakterik xüsusiyyətləri, tətbiq edilən innovativ ödəniş həlləri istiqamətində təqdimatlar keçirilmişdir;
14. 07 noyabr 2019-cu il tarixində “Nağdsız Cəmiyyət Günləri” çərçivəsində “Oracle Meetup” tədbiri keçirilmişdir. Tədbirdə “Oracle” şirkətinin nümayəndələri tərəfindən bank sektorunda artan rəqabət çərçivəsində müştərilərə olan yanaşmadakı dəyişikliklər, onların maliyyə ehtiyaclarını qiymətləndirməkdə və xidmətlər təqdim etməkdə yüksək texnologiyalardan və süni intellektdən istifadə imkanları ilə bağlı təqdimatlar nümayiş etdirilmişdir. Həmçinin maliyyə idarəetməsi və back office əməliyyatları üzrə yenilikçi həllər haqqında da iştirakçılara məlumat verilmişdir;
15. 06-07 noyabr 2019-cu il tarixlərində keçirilən IV Beynəlxalq Bankçılıq Forumunda spiker qismində çıxış edən “Commerzbank”ın nümayəndəsi cənab Volker den Oudenin 06 noyabr 2019-cu il tarixində Azərbaycan Banklar Assosiasiyasının “Komplayns” Ekspert Qrupu ilə görüşü keçirilmişdir.

## **7. Sosial və maliyyə savadlığı tədbirləri - (sayı – 11) (600-ə yaxın iştirakçı)**

1. 23 fevral 2019-cu il tarixində Azərbaycan banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə “Banklararası Bouling Çempionatı-2019” keçirilib. Çempionatda 19 bankı təmsil edən komandalar iştirak edib. Bouling Çempionatı 3 turdan ibarət olub. Son nəticələrə görə, “NBCBank” ASC 1-ci, “Muğanbank” ASC 2-ci, Azərbaycan Beynəlxalq Bankı” ASC 3-cü yerə layiq görülüb. Qalib komandalar uduş fondunda təyin edilən hədiyyələr və kubokla mükafatlandırılıblar. “Banklararası Bouling Çempionatı-2019” “Antaris” MMC-nin təşkilatı dəstəyi ilə keçirilib. Qeyd edək ki, tədbir Azərbaycan Banklar Assosiasiyasının (ABA) Strateji Planında üzv banklarla birgə sosial yönlü layihələrin həyata keçirilməsi hədəfinə uyğun olaraq təşkil edilib. Xatırladaq ki, “Banklararası Bouling Çempionatı” bu il ilk dəfə olaraq keçirilib;
2. 05 mart 2019-cu il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə “Cəmiyyətdə qadın menecerin rolu” adlı tədbir keçirilib. Ötən ildən etibarən keçirilən tədbir bu il “Göründüyündən güclü, olduğundan zərif” adı ilə baş tutub. Tədbiri giriş sözü ilə açan

ABA-nın prezidenti Zakir Nuriyev bank sektorunda qadınların rolundan və bu rolun əhəmiyyətindən danışır. Daha sonra tədbirin spikerlərinə söz verilib. Əvvəlcə Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev “Qadın incəsənətdə” adlı mövzu ilə çıxış edib. Daha sonra “Accessbank” QSC-nin İdarə Heyətinin sədri Anar Həsənov “Qadın bank sektorunda” adlı mövzu ilə çıxışı davam etdirib. Növbəti spiker “Yapı Kredi Bank Azərbaycan” QSC-nin İdarə Heyətinin üzvü Sinan Ağırbaş “İşgüzar qadın, xarici təcrübə” adlı çıxış ilə xarici təcrübəni rəqəmlərlə qonaqların diqqətinə çatdırıb. Sonuncu çıxışçı- “Alpha Coaching & Consulting” şirkətinin nümayəndəsi “Emosional liderlik” adlı təqdimat keçirib;

3. Azərbaycan Respublikasının Mərkəzi Bankı ölkə başçısının 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”, həmçinin Prezidentin 2018-ci il 26 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” icrası ilə əlaqədar müxtəlif tədbirlər həyata keçirir. Bu tədbirlərdən biri də Qlobal Pul Həftəsi çərçivəsində Azərbaycan Banklar Assosiasiyasının (ABA) və Mərkəzi Bankın təşəbbüsü və Almaniya Beynəlxalq Əməkdaşlıq üzrə Əmanət Kassaları Fondunun və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilmiş Avropa Pul Viktorinasının (European Money Quiz) milli mərhələsi olub. Yekunda, I, II və III yerləri bölüşmüş qaliblərə mükafatlar, digər iştirakçılara isə müxtəlif hədiyyələr və sertifikatlar təqdim olunub. Viktorinanın qaydalarına əsasən, I yerin qalibləri – 257 nömrəli məktəbin şagirdi Fərid Rəcəbov və 220 nömrəli məktəbin şagirdi Pərviz Fərzəliyev, ölkəmizi cari ilin 6-7 may tarixində Brüsseldə keçiriləcək Avropa Pul Viktorinasının final mərhələsində təmsil edəcək. Qeyd edək ki, ABA və AMB tərəfindən maliyyə savadlılığı tədbirləri silsilə şəklində davamlı olaraq keçirilir və bu tədbirin də illik əsasda baş tutacağı gözlənilir;

4. Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı və “Bank Respublika”nın dəstəyi ilə Xətai rayonunda yerləşən 263 saylı məktəbdə məktəbin psixoloqu Gülşən Zeyniyeva tərəfindən şagirdlər və valideynlər üçün maliyyə savadlılığına dair tədbir keçirilib. Tədbirdə İcra hakimiyyətinin nümayəndələri, Mərkəzi Bankın əməkdaşları, məktəbin direktoru, müəllimlər, şagirdlər, valideynlər və rayon sakinləri iştirak ediblər. Tədbirin keçirilməsində məqsəd məktəbliləri maliyyə savadlılığına dair ümumi anlayışlarla tanış etmək, onlarda yığılmaq, qənaət və pul haqqında ilkin fikirlər formalaşdırmaq olub. İlk olaraq tədbirin təşkilatçıları iştirakçılara maliyyə savadlılığı barədə geniş məlumat verib, gənclərin maliyyə maarifləndirilməsinin əhəmiyyətini xüsusi vurğulayıblar. Daha sonra məktəbin şagirdləri pulun tarixi, müxtəlif ölkələrin pul nişanları, büdcə, qənaət və yığılmaq mövzuları üzrə maraqlı səhnəciklər göstərirlər. Sonda təşkilatçılar tərəfindən məktəblilər arasında maliyyə savadlılığı mövzusunda keçirilən rəsm müsabiqəsinin qaliblərinə eləcə də tədbirdə iştirak edən digər məktəblilərə qiymətli hədiyyələr təqdim olunub;

5. 13-17 may 2019-cü il tarixlərini əhatə edən “Maliyyə və Rəqəmsal Texnologiyalar Həftəsi” çərçivəsində silsilə tədbirlər davam edir. Bu qəbildən olan növbəti tədbir isə 13 may 2019-cu il tarixində Azərbaycan Banklar Assosiasiyası, PAŞA Bank və Azərbaycan Dövlət İqtisad Universitetinin təşkilatçılığı ilə tələbələrin PAŞA Bank-ın Rəqəmsal Laboratoriyasına səfəri təşkil edilmişdir. Ziyarət çərçivəsində tələbələrə Rəqəmsal Laboratoriyanın fəaliyyəti haqqında məlumat verilmiş və onların sualları cavablaşdırılmışdır;

6. “Maliyyə və rəqəmsal texnologiyalar həftəsi” çərçivəsində Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının, Azərbaycan Banklar Assosiasiyasının və Azərbaycan Dövlət İqtisad Universitetinin təşkilatçılığı ilə 13 May 2019-cu il tarixində Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələrinə “Rəqəmsal Maliyyə Texnologiyalarının inkişafı dövründə mövcud trendlər və əmək bazarına təsiri” açıq dərslər təşkil edilmişdir. Açıq dərslər zamanı tələbələrə “Rəqəmsal texnologiya dövründə karyera imkanları”, “İnternet bankçılığın biznesdə rolu və istifadənin gətirəcəyi üstünlüklər” və “Süni intellekt və Blockchain gələcəyimizi necə dəyişəcək?” mövzuları üzrə seminarlar təşkil edilmişdir;
7. 13-15 may 2019-cu il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) və Azərbaycan Şahmat Federasiyasının təşəbbüsü ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş banklararası şahmat yarışına başa çatıb. Yarışın nəticələrinə əsasən şəxsi komanda çempionatında “Azərbaycan Beynəlxalq Bankı” ASC qalib gəlib. 2-ci və 3-cü yerlərdə isə müvafiq olaraq “Kapital Bank” ASC və “TuranBank” ASC qərarlaşıb. Banklararası şahmat çempionatında şəxsi hesabda isə Azərbaycan Beynəlxalq Bankının nümayəndəsi Hacılı Rauf qalib gəlib. 2-ci yeri TuranBank -in nümayəndəsi Əliyarov Ruslan qazanıb. 3-cü yerdə isə Nikoil Bank -in nümayəndəsi Rəhimov Bəyrek qərarlaşıb;
8. Azərbaycan Banklar Assosiasiyası İctimai Birliyinin təşkilatçılığı ilə (ABA) üzv təşkilatların əməkdaşlarının, ABA-nın nəzdində fəaliyyət göstərən Ekspert Qruplarının motivasiyası məqsədilə “Xəzərin sahilində 2019” tədbiri keçirilib. 2017-ci ildən başlayaraq keçirilən motivasiya xarakterli bu tədbir bu dəfə “Yeni Başlanğıclara” adı ilə baş tutub. Tədbirdə motivasiya xarakterli təlim və əlaqədar oyunlar, fərqli əyləncəli müsabiqələr təşkil olunub;
9. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası, Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyasının birgə iştirakı ilə “Nağdsız Cəmiyyət Günləri” çərçivəsində “Mənim Nağdsız Cəmiyyət Layihəm” adlı təlimə start verildi. Cari ilin 29-31 oktyabr tarixlərini əhatə edən bu təlimdə Azərbaycan Dövlət İqtisad Universitetinin 50-ə yaxın tələbəsinə “Nağdsız iqtisadiyyat və bu istiqamətdə startaplar (fintexlər)”, “Azərbaycanda layihələr üçün grantların əldə edilməsi yolları” və “Layihələrin idarəedilməsi, mərhələləri və burada istifadə olunan metodlar” mövzularında seminar və təlimlər keçiriləcək, tələbələri maraqlandıran suallara aydınlıq gətiriləcəkdir;
10. “Maliyyə və rəqəmsal texnologiyalar həftəsi” çərçivəsində tələbələr üçün “Nağdsız cəmiyyətə doğru” məqalə və videomüsabiqə;
11. Azərbaycan Banklar Assosiasiyası (ABA) tərəfindən keçirilən “Nə? Harada? Nə zaman?” çempionatının qalibləri məlum olub. 27 noyabr 2019-cu il tarixində ABA tərəfindən Banklararası “Nə? Harada? Nə zaman?” çempionatı keçirilib. 12 bankdan 100-ə yaxın əməkdaşın iştirak etdiyi çempionatın qalibi “Kapital Bank” komandası olub. Belə ki, “Kapital Bank” və “Bank of Baku” komandaları mümkün 36 sualdan 30-na cavab verərək sonda bərabərliyə qalib. 3 mərhələdən ibarət çempionatda I və II yerin müəyyənləşdirilməsi üçün komandalara əlavə suallar verilib. Və nəticədə “Kapital Bank” daha çox suala cavab verərək I yerə, “Bank of Baku” isə II yerə layiq görülüb. “Yelo Bank” komandası mümkün 36 sualdan 28-nə cavab verərək III yerdə qərarlaşıb.

### 3. EKSPERT QRUPLARININ FƏALİYYƏTİ

Qrupun iclasları (işçi qruplarının görüşləri daxil olmaqla)	Aidiyyatı qruplarla və xarici ekspertlərlə görüşlər	Göndərilmiş müraciətlər və məktublar, sorgular	Keçirilmiş konfranslar və seminarlar, təqdimatlar	TV-lərdə və digər resurslarda video və yazılı müsahibələr, çıxışlar, bank sektoruna aid məqalələr	Konkret məsələlər üzrə yaradılmış işçi qruplar	Hazırlanmış tövsiyələr və oxşar sənədlər, qrupun fəaliyyəti nəticəsində müvafiq qayda, qanun, prosedur və s. Dəyişikliklər

#### Hüquqi məsələlər üzrə Ekspert Qrupu

##### Qrupun iclasları (işçi qruplarının görüşləri daxil olmaqla)

1. 9 yanvar 2019-cu il, İşçi qrupunun iclası, 2019 cu il üçün iş planının və müzakirə olunacaq prioritet məsələlərin nəzərdən keçirilməsi.
2. 22 fevral 2019-cu il, İcra Baş idarəsi ilə yaradılmış İşçi Qrupunun iclası
3. 17 mart 2019-cu il, 28 fevral 2019-cu il tarixli "Azərbaycan Respublikasında fiziki şəxslərin problemlə kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin Fərmanının tətbiqi ilə əlaqədar yaradılmış İşçi qrupunun iclası
4. 19 aprel 2019-cu il, İşçi qrupunun iclası, Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanında göstərilən bəzi müddəalar və "Azərbaycan Respublikasında fiziki şəxslərin problemlə kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin Fərmanının icrası mexanizimi ilə əlaqədar təkliflərin müzakirəsi.
5. 6 may 2019-cu il, Maliyyə xidmətləri inkişafın dair Yol xəritəsinin icrası ilə əlaqədar İşçi qrupunun MBNPda görüşü
6. 27 iyun, 6, 20 sentyabr 2019-cu il, Konstitusiya Məhkəməsinin müvafiq qərarı ilə Bank Respublikada 3 görüşün təşkili
7. 16 avqust 2019-cu il, İşçi qrupunun iclası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləyə, eyni zamanda digər qanunvericilik aktlarına təklif edilmiş dəyişikliklərin, qəbul edilmiş bəzi qərarların müzakirəsi.
8. 16 sentyabr 2019-cu il, bankların təqdim etdikləri xidmətlər və məhsullara aid müxtəlif müqavilələrin unifikasiyası bağlı yaradılmış İşçi Qrupun iclası və layihə ilə bağlı qeydlərin müzakirəsi



9. 27 sentyabr 2019-ci il, bankların təqdim etdikləri xidmətlər və məhsullara aid müxtəlif müqavilələrin unifikasiyası bağlı yaradılmış İşçi Qrupun iclası və layihə ilə bağlı qeydlərin müzakirəsi

10. 11 oktyabr 2019-ci il, bankların təqdim etdikləri xidmətlər və məhsullara aid müxtəlif müqavilələrin unifikasiyası bağlı yaradılmış İşçi Qrupun iclası və son layihənin MBNP-na təqdim olunması

11. 22, 24 oktyabr 2019-ci il, Notariat İşçi qrupu ilə Qeydiyyat və Notariat Baş İdarəsində görüş və İpoteka müqavilələrində satış üsulunun müəyyən edilməsi ilə bağlı müzakirələrin aparılması. 2 görüş

12. 30 oktyabr 2019-cu il, Ədliyyə Nazirliyində yaradılmış hər 3 İşçi qruplarla görüş.

13. 30 oktyabr, 11, 26 noyabr, 10, 18 dekabr 2019-cu il tarixlərində İcra İşçi qrupunun 5 görüşü

14. 30 oktyabr, 12, 19 noyabr, 9 dekabr 2019-cu il tarixlərində Məhkəmə İşçi qrupunun 4 görüşü.

15. 6 dekabr 2019-cu il, Ekspertiza İşçi qrupunun iclası

16. 17 dekabr 2019-cu il, İşçi qrupunun iclası, "Banklar haqqında Azərbaycan Respublikası Qanun"una təqdim ediləcək rəy və təkliflərin müzakirəsi.

### **Aidiyyəti qurumlarla və xarici ekspertlərlə görüşlər**

1. 01.02.2019-cu il, ƏN İcra Baş İdarəsinin rəisi Nürəddin Mustafayev ilə bank rəhbərlərinin və hüquqşünasların görüşü

2. 28 fevral 2019-cu il tarixli "Azərbaycan Respublikasında fiziki şəxslərin problemlə kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin Fərmanının tətbiqi ilə MBNP-da 3, Ali Məhkəmədə 1, Konstitusiyaya Məhkəmədə 1 görüşün keçirilməsi

3. 18 aprel 2019-cu il, Azərbaycan Respublikası Prezidentinin "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" 03 aprel 2019-cu il tarixli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Sahibkarlar

(İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının daxilində yaradılmış İşçi Qrupunun iclası

4. 14 iyun 2019-cu il, Konstitusiyaya Məhkəmədə iştirak

5. 25 oktyabr 2019-ci il, Ədliyyə Nazirliyində bank rəhbərləri və hüquqşünaslarla görüş

6. 31 oktyabr 2019-cu il, ƏN Məhkəmə Ekspertiza Mərkəzində bank rəhbərləri və hüquqşünaslarla görüş.

7. 1 noyabr 2019-cu il, ƏN Qeydiyyat və Notariat Baş İdarəsində bank rəhbərləri və hüquqşünaslarla görüş

8. "Rəqəmsal Ədliyyə" ilə bağlı 21 noyabr 2019-cu il tarixində Bakı Kongress mərkəzində təqdimatında iştirak

9. "Elektron Məhkəmə" ilə bağlı 24 dekabr 2019-cu il tarixində Fairmont hotelində təqdimatda iştirak

### **Göndərilmiş müraciətlər və məktublar**

1. No. 19-057, 23 yanvar 2019-cu il, Birjalar Şurası İctimai Birliyinə, təkliflərlə bağlı

2. No. 19-062, 25 yanvar 2019-cu il, İcra Məcəlləsinin hazırlanması ilə bağlı təkliflərlə bağlı - banklara

3. No. 19-073, 4 fevral 2019-cu il, "Daşınar əmlakın yüklülüyü haqqında" Qanunla bağlı - banklara
4. No. 19-080, 6 fevral 2019-cu il, İcra işçilərinin sayı ilə bağlı - müxtəlif dövlət qurumlarına
5. No. 19-093, 13 fevral 2019-cu il, İcra haqqında qanuna təkliflərin verilməsi, müxtəlif qurumlara
6. No. 19-099, 13 fevral 2019-cu il, İcra prosesi ilə bağlı təkliflər, müxtəlif qurumlara
7. No. 19-103, 13 fevral 2019-cu il, daşınar Əmlakla bağlı NƏ
8. No. 19-104, 14 fevral 2019-cu il, İcra prosesi və icra qanunvericiliyi ilə bağlı, banklara
9. No. 19-108, 20 fevral 2019-cu il, İddia müddəti bitmiş kreditlər haqqında, banklara
10. No. 19-133, 5 mart 2019-cu il, Fərmanın verilməsi haqqında - banklara
11. No. 19-136, 9 mart 2019-cu il, Unifikasiya müqaviləsi haqqında - palatay
- 12.No. 19-146, 1 aprel 2019-cu il, şahid ailələrin kredit məslələri haqqında - banklara
- 13.No. 19-153, 5 aprel 2019-cu il, Daşınmaz əmlakdan verginin tutulması - NƏ
- 14.No. 19-157, 9 aprel 2019-cu il, Fərmanın tələbləri haqqında - MBNP
- 15.No. 19-158, 9 aprel 2019-cu il, Fərmanın tələbləri haqqında - NƏ
- 16.No. 19-002, 167, 408, 438, 716, HM EQ iclası - banklara -
- 17.No. 19-173, 22 aprel 2019-cu il, Şəhid ailələri haqqında numayəndə- banklara
- 18.No. 19-174, 22 aprel 2019-cu il, Banka ödənişlərin edilməsi- MBNP
- 19.No. 19-177, 16 aprel 2019-cu il, Elektron herrac və elektron mehkeme - banklara
- 20.No. 19-178, 23 aprel 2019-cu il, Restruktizasiya müqaviləsi - banklara
- 21.No. 19-190, 25 aprel 2019-cu il, yeni kredit müqavilələri- NƏ
- 22.No. 19-193, 25aprel 2019-cu il, Komision haqlarının tutulmaması - MBNP
- 23.No. 19-350, 27 may 2019-cu il, Elektron mehkeme haqqında Əsasnamə-banklara
- 24.No. 19-368, 13 iyun 2019-cu il, KM iştirak
- 25.No. 19-370, 14 iyun 2019-cu il, Hərrac nəticəsinə vergi - MBNP
- 26.No. 19-371, 14 iyun 2019-cu il, geri qaytarılan işlər haqqında - banklara
- 27.No. 19-372, 14 iyun 2019-cu il, Hərra neticələrinin vergiyə cəlb edilməsi - banklara
- 28.No. 19-377, 19 iyun 2019-cu il, Qanunvericiliyə təkliflər - XƏ
- 29.No. 19-379-1, 20 iyun 2019-cu il, geri qaytarılın işlər haqqında - MBNP
- 30.No. 19-381, 24 iyun 2019-cu il, daşınmaz əçlakın notarial qaydada təsdiqi - NƏ
- 31.No. 19-383, 25 iyun 2019-cu il, kredit xətti müqavilələri - KM - MBNP
- 32.No. 19-387, 28 iyun 2019-cu il, Məhkəmə hüquq isalahatları təkliflər - ƏN, İBİ, PA, MBNP
- 33.No. 19-389, 28 iyun 2019-cu il, Özəl İcra haqqında - ƏN, İBİ, PA, MBNP
- 34.No. 19-417, 30 iyul 2019-cu il, MPM layihəsinə təkliflər - banklara
- 35.No. 19-421, 1 avqust 2019-cu il, MPM layihəsinə tekliflər - MB, AM, ƏN, PA
- 36.No. 19-440, 15 avqust 2019-cu il, İcra qeydi haqqında - banklara
- 37.No. 19-453, 29 avqust 2019-cu il, məhkəmələrdə olan işlərin geri qaytarılması haqqında - banklara
- 38.No. 19-461, 4 sentyabr 2019-cu il, İcra və komnukasiya proqramı - MBNP
- 39.No. 19-463, 6 sentyabr 2019-cu il, İməhkəmələrdə olan işlərin geri qaytarılması haqqında - MBNP
- 40.No. 19-463, 10 sentyabr 2019-cu il, futbol turniri - banklara
- 41.No. 19-494, 14 oktyabr 2019-cu il, İpoteka müqavilələrində satış üsulunun secilməsi - QNBİ, ƏN
- 42.No. 19-642, 28 oktyabr 2019-cu il, İşçi qruplarının yaradılması - banklara
- 43.No. 19-649, 28 oktyabr 2019-cu il, təşəkkur məktubu - ƏN

- 44.No. 19-650, 28 oktyabr 2019-cu il, Hərrac protokolun icranın imzası - ƏN, MB, PA
- 45.No. 19-658, 29 oktyabr 2019-cu il, Ekspertiza Mərkəzində görüş - banklara
- 46.No. 19-659, 29 oktyabr 2019-cu il, Notariatda görüş - banklara
- 47.No. 19-669, 31 oktyabr 2019-cu il, Notariat hesablarına bankların inteqrasiyası
- 48.No. 19-670, 31 oktyabr 2019-cu il, Ekspert qruplarına təkliflər - banklara
- 49.No. 19-671, 31 oktyabr 2019-cu il, Məhkəmə ekspertizası qrupunun yaradılması - banklara
- 50.No. 19-684, 8 noyabr 2019-cu il, Hərrac xərcləri ilə bağlı - ƏN, MBNP, PA
- 51.No. 19-686, 12 noyabr 2019-cu il, Notariatda nağdsız ödəniş - QNBİ, MBNP, PA
- 52.No. 19-717, 13 dekabr 2019-cu il, banklar haqqında qanuna təkliflər - banklara
- 53.No. 19-719, 17 dekabr 2019-cu il, icra imzası və hərrac xərcləri - PA
- 54.No. 19-737, 25 dekabr 2019-cu il, iBank haqqında qanuna təkliflər - MB
- 54.No. 19-659, 29 oktyabr 2019-cu il, Notariatda görüş - banklara
- 55.No. 19-659, 29 oktyabr 2019-cu il, Notariatda görüş – banklara

### **Keçirilmiş konfranslar və seminarlar, təqdimatlar**

1. Fintex Sammit, Hüquq paneli
2. Starteji yol xəritəsi üzrə hakim və vəkillərə treninqlərin keçirilməsi – 23-24.05.2019
- 3.4-cü Bankçılıq Forumu, Hüquq Paneli
4. AmCham-ın tədbirində MHS ilə bağlı təqdimat
5. ASK-nın tədbirində MHS ilə bağlı təqdimat

### **TV-lərdə və digər resurslarda video və yazılı müsahibələr, çıxışlar, bank sektoruna aid məqalələr**

1. Yeni standartlaşdırılmış kredit müqavilələri özündə nələri ehtiva edir?-ARB24 Qorxmaz Ağayev
- 2.ASAN radio" Qorxmaz Ağayev
- 3.Pul köçürmələri (Qorxmaz Ağayev & İlqar Kazımov & Rəhman Əliyev ) ARB24
- 4.Bank-sahibkar münasibətləri-ARB24 Fərqan Novruzov
- 5.Anar Muxtarov-ARB24
- 6.Qorxmaz Ağayev-Xəzər Tv
- 7.Qorxmaz Ağayev-ARB24-canlı bağlantı
- 8.Mursəl Bədəlov – ATV İqtisadi Zona
- 9.Qorxmaz Ağayev-ARB24
10. Elçin Həsənov ARB – ARB 24 – 3 dəfə
11. Qorxmaz Ağayev – Fed.az
12. Qorxmaz Ağayev – Trend.az Ellekton Hərrac haqqında
- 13.Qorxmaz Ağayev – İTV Həyat sığortası
- 14.Elçin Həsənov - Fed.az
15. Qorxmaz Ağayev, Emin Mahmudov – İTV

### **Konkret məsələlər üzrə yaradılmış işçi qruplar**

1. 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemləli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanının tətbiqi ilə bağlı İşçi qrupu

2. Maliyyə xidmətləri inkişafın dair Yol xəritəsinin icrası ilə əlaqədar İşçi qrupu
3. Məhkəmə - hüquq islahatlarının dərinləşməsi ilə bağlı İşçi qrupu
4. Yol Xəritəsində qeyd edilmiş Məhkəmə, İcra qanunvericiliyi ilə bağlı MBNP yaradılmış işçi qrupu
5. Azərbaycan Respublikası Prezidentinin "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" 03 aprel 2019-cu il tarixli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının daxilində yaradılmış İşçi Qrupu
6. Şəhid ailələri ilə iş üzrə İşçi qrupu
7. Məhkəmə məsələləri üzrə İşçi qrupu
8. İcra məsələləri üzrə İşçi qrupu
9. Ekspertiza məsələləri üzrə İşçi qrupu
10. Notariat məsələləri üzrə İşçi qrupu
11. Vəkil və hüquqşünaslardan yaradılmış "Forward" futbol klubu

### **Hazırlanmış tövsiyələr və oxşar sənədlər, qrupun fəaliyyəti nəticəsində müvafiq qayda, qanun, prosedur və s. dəyişikliklər**

1. İcra haqqında qanuna əlavə və təkliflər
2. İpoteka haqqında qanuna əlavə və təkliflər
3. Elektron icra və Elektron məhkəmə ilə bağlı təkliflərin hazırlanması, qanunvericiliyə dəyişikliklər və Əsasnamə rəy və təkliflər
4. Özəl icra haqqında təkliflər
5. MPM layihəsinə rəy və təkliflər
6. Banklar haqqında qanuna rəy və təkliflər
7. Daşınar əmlakın yüklülüyü haqqında Qanunvericiliyə dəyişikliklər
8. Restruktizasiya müqaviləsinin hazırlanması
9. İpoteka müqaviləsi ilə satış üsulunun müəyyən edilməsi şərtləri
10. Arbitraj Məhkəmələrinin yaradılması ilə bağlı təkliflər

### **IT və İT təhlükəsizlik üzrə**

### **Qrupun iclasları (işçi qruplarının görüşləri daxil olmaqla)**

1. 12 fevral 2019-cu, Qrupunun planlaşdırdığı fəaliyyətlər və planlar müzakirə edilmişdir. Görüşdə Azərbaycan Beynəlxalq Bankının informasiya təhlükəsizliyi üzrə eksperti Murad Qurbanovun tərəfindən ABB-ın informasiya təhlükəsizliyi üzrə yol xəritəsi təqdim edilmişdir. Təqdimatda kibertəhlükəsizlik üzrə Bankın tətbiq etdiyi və planlaşdırdığı ən yaxşı praktikalar, texnoloji yeniliklər və innovasiyalar üzrə təcrübə mübadiləsi və müzakirələr aparılmışdır.

### **Aidiyyəti qurumlarla və xarici ekspertlərlə görüşlər**

1. 24 aprel 2019, Fintex Summit çərçivəsində tədbirlərlə bağlı Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə görüş

2. 24 oktyabr 2019, “Blokçeyn və yeni texnoloji tətbiqlər üzrə təcrübə bölgüsü” adlı təqdimatın Azərbaycan Respublikasının Mərkəzi Bankının müvafiq əməkdaşları tərəfindən keçirilməsi
3. 18 oktyabr 2019, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən “Kiber təhlükəsizlik: kritik risklər” adlı təlim

### **Keçirilmiş konfranslar və seminarlar, təqdimatlar**

1. 16-17 may 2019-cu il, Fintex Sammitdə Kibertəhlükəsizlik Paneli
2. 04 oktyabr 2019, “Biznes Davamlılığı (BD)” mövzusunda təqdimat

### **ÖDƏNİŞ SİSTEMLƏRİ VƏ ALTERNATİV XİDMƏT KANALLARI**

#### **Qrupun iclasları (işçi qruplarının görüşləri daxil olmaqla)**

1. 10 yanvar 2019, Qrupun 2019-cu il üzrə İş Planı; Elektron hökumət informasiya mərkəzi və Innoland inkubasiya mərkəzi ilə görüşün keçirilməsi və aidiyyəti məktub ünvanlanması; Vergi güzəştləri ilə bağlı aidiyyəti məktubun VN ünvanlanması, həmçinin MCC kodlar haqqın son siyahının verilməsi; Mərkəzi Bankın instant payment sistemi ilə bağlı görüşün keçirilməsi və sualların cavablandırılması; BKM tərəfindən hesabatlıq formalarının təkmilləşdirilməsi
2. 14 fevral 2019, Əmək haqqı layihələrində müxtəlif bankların iştirakı imkanı; Kart müqavilələrinin və bankdaxili prosedurların təhlili nəticəsində müəyyən edilən boşluqlar və atılacaq addımlar; İnterchange xidmət haqlarının müzakirəsi; Qanunvericilikdə aparılacaq yeni dəyişikliklər
3. 23 may 2019, Ödəniş kartlarının emissiyası və istifadə qaydaları ilə bağlı qanunvericilik aktlarına ediləcək dəyişikliklər; BKM-də tətbiq olunan hesabatlılıq formalarının təkmilləşdirilməsi; Ödəniş kartları ilə ölkə daxilində aparılan əməliyyatlar üzrə tətbiq olunan xidmət haqları
4. 13 iyun 2019, Hökumət Ödəniş Portalı (HÖP) infrastrukturuna qoşulmuş banklar tərəfindən sığorta haqlarının toplanılması məqsədilə tətbiq olunan xidmət haqqı tarifləri barəsində fikir mübadiləsi
5. 19 sentyabr 2019, “Visa Inc.” beynəlxalq kart təşkilatının təqdim etdiyi xidmət haqları, ödəniş kartlarının emissiyası və istifadə Qaydalarına ediləcək dəyişikliklərin qarşısındakı dövrdə implementasiyası barəsində fikir mübadiləsi
6. 04 dekabr 2019, İclas zamanı, İcbari Sığorta bürosu (İSB) tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB) və Azərbaycan Banklar Assosiasiyasına (ABA) Hökumət Ödəniş Portalı (HÖP) vasitəsilə keçən sığorta ödənişlərinə tətbiq edilən tariflərə yenidən baxılması barədə və AMB-tərəfindən ABA-ya ünvanlanmış, ödəniş xidmətləri üzrə tariflərin optimallaşdırılmasına dair məktublarda qaldırılan məsələlərin müzakirəsi
7. BKM-də olan hesabatlılıq formasının təkmilləşdirilməsi – 3 görüş!
8. Bank hesablarının məsafədən açılması – 4 görüş!
9. İnterchnage xidmət haqlarının təyin edilməsi – 4 görüş!
10. Ödəniş kartlarının emissiyası və istifadə Qaydalarına ediləcək dəyişikliklər – 3 görüş”

11. Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında Qanun layihəsinə edilən dəyişikliklər – 6 görüş!
12. Video bağlantı ilə bağlı tövsiyələrin verilməsi – 2 görüş!

### **Aidiyyəti qurumlarla və xarici ekspertlərlə görüşlər**

1. 12 iyul 2019, Maliyyə Bazarlarına Nəzarət Palatasında bank hesablarının məsafədən açılması prosedurunun müzakirə edilməsinə dair görüş.
2. 9 avqust 2019, “Visa Inc.” beynəlxalq təşkilatının nümayəndəsi tərəfindən tokenizasiya xidməti, bu xidmətin tətbiqi və üstünlükləri haqqında təqdimat keçirilərək yarana biləcək suallar cavablandırılması
3. 23-25 sentyabr 2019, Türkiyə Banklar Birliyi tərəfindən təşkil edilmiş təcrübə mübadiləsi proqramı çərçivəsində TBB, Mərkəzi Bank, BDDK, YapıKrediTürkiyə, Dənizbank, BKM ilə görüşlər
4. 01 oktyabr 2019, "Məsafədən bank hesabının açılması zamanı video görüntünün təşkilinə dair Təvsiyələr" in MBNP ilə müzakirəsi
5. 30 oktyabr 2019, “Baza bank xidmətləri paketi”nin tətbiqi layihəsi ilə bağlı MBNP ilə görüş

### **Göndərilmiş müraciətlər və məktublar**

1. 08 yanvar 2019, ASAN Xidmət, Əməkdaşlıq üçün görüş, Innoland tanışlıq və s
2. 16 yanvar 2019, VN, MCC yenilənmə
3. 25 aprel 2019, Ani Ödənişlər Sistemi” ilə əlaqədar banklarda yaranmış suallar
4. 12 iyun 2019, beynəlxalq ödəniş təşkilatına ödənilən haqqların azaldılması ilə bağlı müraciət

### **Keçirilmiş konfranslar və seminarlar, təqdimatlar**

1. 12 fevral 2019, “VISA Inc.” beynəlxalq kart təşkilatı ilə əməkdaşlıq çərçivəsində bankların və aidiyyəti dövlət qurumlarının nümayəndələri üçün “Rəqəmsal ödənişlər” mövzusunda təlim;
2. 4 mart 2019, Beynəlxalq Maliyyə Korporasiyası (IFC) tərəfindən “Rəqəmsal bankçılıq: əlavə dəyər qatan xidmətlər” mövzusunda vebinara
3. 26 aprel 2019, “Kobil systems” təşkilatının eksperti Koray Arıkan tərəfindən “Elektron bankçılıq xidmətlərində təhlükəsizlik” mövzusunda seminar
4. 15 may 2019, “Visa Inc” beynəlxalq kart təşkilatının Müstəqil Dövlətlər Birliyi və Cənub-Şərqi Avropa ölkələrində risklər üzrə baş direktoru Larisa Makarova və eyni region üzrə risklər üzrə direktor Elnura Djenis tərəfindən ödəniş kartları sahəsində risklər və onların idarəedilməsinə cəlb olunmuş mütəxəssislər üçün “Fırıldaqçılıq hallarının qarşısının alınması: ənənəvi hallar və innovativ ödəniş texnologiyalarının istifadəsi” mövzusunda seminar
5. 15 may 2019, Beynəlxalq Maliyyə Korporasiyasının məsləhətçi eksperti Saçın Bansal tərəfindən elektron bankçılıq xidmətləri və onların inkişafı sahəsində çalışan

- mütəxəssislər üçün “Rəqəmsal maliyyə texnologiyalarının təchizatçıları tərəfindən alternativ xidmət kanallarından istifadə” mövsuzunda seminar
6. 9 sentyabr 2019, KPMG beynəlxalq təşkilatının dəstəyi ilə “Rəqəmsallaşma və innovativ həllər” mövzusunda tədbir
  7. 18 oktyabr 2019, “Zolotoya Korona” pul köçürmə sisteminin ekspertlərinin iştirakı ilə pul köçürmə sisteminin fəaliyyəti, pul köçürmə sistemləri üzərindən aparılan əməliyyatlarda risklərin qarşısının alınması tədbirləri, fırıldaqçılıq halları və onlara qarşı mübarizə mövzusunda seminar
  8. 4 noyabr 2019, “Open Banking MeetUp”-dir. MeetUp
  9. 1 noyabr 2019, “BPC Banking Technologies” şirkətinin ekspertlərinin iştirakı “Rəqəmsal bankçılıq. Bankların rəqəmsallaşmaya yanaşması üzrə beynəlxalq təcrübə” mövzusunda seminar
  10. 4 noyabr 2019, “MasterCard Worldwide” beynəlxalq kart təşkilatının eksperti Cem Kibaroğlu tərəfindən “Ödəniş kartları ilə fırıldaqçılıq əməliyyatları və onlara qarşı mübarizə tədbirləri” mövzusunda seminar
  11. 5 noyabr 2019, Beynəlxalq Maliyyə Korporasiyasının eksperti Pavel Şulst tərəfindən “Məsafədən bank hesablarının açılması üzrə innovativ həllər və risklərin idarəedilməsi” mövzusunda seminar
  12. 06.05.2019 - BMK ilə birgə "Elektron pulla bağlı məsələlər" vebinar;

### **Hazırlanmış tövsiyələr və oxşar sənədlər, qrupun fəaliyyəti nəticəsində müvafiq qayda, qanun, prosedur və s. dəyişikliklər**

1. "Məsafədən bank hesabının açılması zamanı video görüntünün təşkilinə dair Tövsiyələr"
2. Bank sistemində rəqəmsal transformasiyanın sürətləndirilməsi üzrə aparılacaq islahatların istiqamətlərinin müəyyən edilməsi məqsədilə sorğu
3. “Baza bank xidmətləri paketi”nin tətbiqi barədə arayış
4. Kart Qaydaları
5. Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında Qanun layihəsi
6. Elektron pulun emissiyası və istifadə qaydaları
7. Ödəniş təşkilatı və elektron pul təşkilatlarının fəaliyyətinin tənzimlənməsi
8. Ödəniş sistem operatorlarının fəaliyyətinin tənzimlənməsi
9. Ödəniş sistemləri üzrə statistik hesabatlıq

### **TV-lərdə və digər resurslarda video və yazılı müsahibələr, çıxışlar, bank sektoruna aid məqalələr**

1. Fintex Sammit və Beynəlxalq Bankçılıq Forumu ilə bağlı çoxsaylı müsahibələr

### **Konkret məsələlər üzrə yaradılmış işçi qruplar**

1. No. 18-309, 07 iyun 2018-ci il, MBNP, Banklarda hesabların açılması, aparılması və bağlanması Qaydaları” üzrə İQ

2. Beynəlxalq kart təşkilatının tarifləri ilə bağlı ekspert qrupu yaradılmışdır. Qrupun üzvlərinin görüşü də ABA-da keçirilmişdir.
3. BKM hesabatlıq
4. Kart Qaydalara dəyişiklik
5. Forumların keçirilməsində yaradılan işçi qrupları – 2 dəfə yaradılıb

## **KREDİT İŞİ**

### **Qrupun iclasları (işçi qruplarının görüşləri daxil olmaqla)**

1. 4 iyul 2019, Qrupun fəaliyyət istiqamətlərinin müəyyən edilməsi
2. 5 sentyabr 2019, Təkliflər paketinin təkmilləşdirilməsi və bəzi təkliflərə yenidən baxılması; Ekspert Qrupu daxilində fəaliyyət göstərəcək işçi qruplarının yaradılması və istiqamətlərinin müəyyənləşdirilməsi; Özəl Kredit Bürosu ilə görüşün gündəliyinin müzakirəsi.

### **Aidiyyatı qurumlarla və xarici ekspertlərlə görüşlər**

1. 26 sentyabr 2019, “Kredit işi” Ekspert Qrupu tərəfindən verilmiş təkliflərin Azərbaycan Kredit Bürosunun (AKB) rəhbərliyi ilə müzakirəsi

### **Hazırlanmış tövsiyələr və oxşar sənədlər, qrupun fəaliyyəti nəticəsində müvafiq qayda, qanun, prosedur və s. dəyişikliklər**

1. Kreditləşmə sahəsindəki problemlər və təkliflər

## **TƏDRİS STRATEGİYALARI, MALİYYƏ SAVADLIĞI VƏ İNSAN RESURSLARININ İDARƏ OLUNMASI**

### **Qrupun iclasları (işçi qruplarının görüşləri daxil olmaqla)**

2. 30 yanvar 2019, 2019-cu il İş Planının müzakirəsi.

### **Aidiyyatı qurumlarla və xarici ekspertlərlə görüşlər**

1. 11.07.2019 - Qrup üzvləri ilə Korn Farry şirkətinin əməkdaşlarının görüşü
2. 13.12.2019-cu il tarixində Korn Farry şirkətinin əmək haqqı sorgusunun nəticələri ilə bağlı təqdimatı

### **Göndərilmiş müraciətlər və məktublar**

1. 1. 24.01.2019 N:061 Əmək Normaları haqqında məktub - ƏƏSMN
2. 2. 30.01.2019 N:067. Beynəlxalq tecrübənin öyrənilməsi - banklara

### **Keçirilmiş konfranslar və seminarlar, təqdimatlar**



1. 05.03.2019-"Cəmiyyətdə qadın menecerlərinin rolu: adlı konfrans

### **Hazırlanmış tövsiyələr və oxşar sənədlər, qrupun fəaliyyəti nəticəsində müvafiq qayda, qanun, prosedur və s. Dəyişikliklər**

1. Korn Farry şirkəti ilə 14 bank arasında Əmək haqqı Sorfusunun keçirilməsi

### **ÇİRKLI PULLARIN YUYULMASINA QARŞI MÜBARİZƏ VƏ KOMPLAYENS**

#### **Qrupun iclasları (işçi qruplarının görüşləri daxil olmaqla)**

1. 30 yanvar 2019, 2019-cu il üzrə planlarının müzakirəsi
2. 08 fevral 2019, Nağdsız Hesablaşmalar haqqında Qanunun tələblərindən irəli gələn məsələlər, Baltik dövlətlərinin banklarıyla müəyyən dövr üzrə əməliyyatlarda bankların icra edə biləcəyi əlavə nəzarət tədbirləri.
3. 12 aprel 2019, Görüşdə AML və Komplayns məsələsinə dair aktual məsələlər müzakirə edilib, MBNP-nin rəsmiləri də iştirak edib.
4. Palata tərəfindən tapşırılan "Eqmont Qrupun Tələbləri" bağlı görüş (təsdiqedicilə mail qeyd edildi)
5. 13 iyun 2019, Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən hazırlanan "Məsul şəxsə dair tələblər" və "PY/TMM sahəsinə aid proqram təminatına dair tələblər" sənədlərinin müzakirəsi
6. 03 oktyabr 2019, məsafədən bank hesablarının açılması zamanı müştərilərin eyniləşdirilməsi prosesinin müzakirəsi aparılmışdır. Əlavə olaraq görüşdə məsafədən hesab açma prosesinin PY/TMM haqqında Qanunvericilik çərçivəsində aparılmasına dair irəli sürülən təkliflər dəyərləndirilmişdir.

#### **Aidiyyəti qurumlarla və xarici ekspertlərlə görüşlər**

7. 7 mart 2019-ci il tarixində, PASHA Bank və Kapital Bankın dəstəyi ilə Bakıda BAFT tərəfindən "Maliyyə cinayətləri və Komplayns" mövzusunda seminar
8. 12 iyul 2019, AÖS dair Mərkəzi Bankda görüş,
9. Mərkəzi Bank & Palata valyuta rejimi görüşü
10. 12 sentyabr 2019, VN və MBNP ilə Hesabaçma Qaydalarına aid görüş
11. 23.10.2019 tarixində Elektron Hökumətin İnkişafı Mərkəzilə Komplayns Ekspert Qrupunun görüşü
12. 06 noyabr 2019, Commerzbank nümayəndəsilə görüş

#### **Göndərilmiş müraciətlər və məktublar, sorğular**

1. VN yekun benefisiar ilə bağlı gonderilen mektub (təsdiqedicilə mail qeyd edildi)
2. Vergilər Nazirliyinin Milli Gəlirlər Departamentinə göndərilən mektub (Serencamlara dair sual ve teklifler) (təsdiqedicilə mail qeyd edildi)

3. MBBP-a g nd ril n M sul  xs  dair t bl r v  Proqram t minatuna dair t bl r m ktub (t sdiqedicil mail qeyd edildi)
4. Fatca t bl rinin optimalla dırılması il  baėlı VN g nd ril n m ktub (t sdiqedicil mail qeyd edildi)
5.  c D vl t qrumuna g nd ril n m ktub (t sdiqedicil mail qeyd edildi)
6. Vergil r Nazirliyin  Fatca/CRS imza il  il  baėlı g nd ril n m ktub (t sdiqedicil mail qeyd edildi)
7. Elektron H kum tin  nki afı M rk zin  g nd ril n m ktub (t sdiqedicil mail qeyd edildi)
8. V t nda lara Xidm t v  Sosial  nnovasiyalar  zr  D vl t Agentliyin  g nd ril n m ktub (t sdiqedicil mail qeyd edildi)
9. Valyuta Rejimindən ir li g l n suallara dair Palataya m raci t (t sdiqedicil mail qeyd edildi)

### **Ke irilmi  konfranslar v  seminarlar, t qdimatlar**

1. 31 May 2019, Beyn lxalq sanksiyalar movzusunda telim
2. ABA Ofisində t lb l r  "BANK   I" Haqqında t lim (T lim i Anar Tarverdiyev)
3. 07 noyabr 2019, Beyn lxalq Bank Forumu, Komplayns paneli

### **TV-l rd  v  dig r resurslarda video v  yazılı m sahib l r,  ıxı lar, bank sektoruna aid m qal l r**

1. Anar Tarverdiyev m sahib , <https://www.fed.az/az/bank/70554/banklar-vetendaslar-haqqinda-bu-melumatlari-bilmirler>

### **Konkret m s l l r  zr  yaradılmı  i ci qruplar**

1. M saf d n Bank hesabının a ılması il  baėlı yaradılan t vsiiyinin yenid n yazılması  c n yaradılan i ci qrupu

### **Hazırlanmı  t vsiiyl r v  ox ar s n dl r, qrupun f aliyy ti n tic sində m vafiq qayda, qanun, prosedur v  s. D yi iklikl r**

1. Konsiqnasiya suallarına cavab alındı (s n d t vsiiy  xarakterli olaraq Banklar t r find n istifadə edilir) (t sdiqedicil mail qeyd edildi)
2. " PY-TMM  zr  m sul  xsin t yin edilm sin  v  m st qil f aliyy tin  dair T vsiiyl r" s n di (t sdiqedicil mail qeyd edildi)
3. " PY-TMM  zr  proqram t minatlarının funksiyalarına dair T vsiiyl r" s n di (t sdiqedicil mail qeyd edildi)
4. M rk zi Bank & Palata g r  nd n sonra valyuta rejimi il  baėlı M rk zi Banka  nvanlanan e-mai-a cavab (cavablar t vsiiy  xarakterli olaraq istifadə edilir) (t sdiqedicil mail qeyd olundu)

### **MARKETİNG V  PR  ZR **

## **Qrupun iclasları (işçi qruplarının görüşləri daxil olmaqla)**

1. 6 fevral 2019-cu il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) “Marketing və PR üzrə” Ekspert Qrupunun işgüzar səhər yeməyi formatında görüşü baş tutub. Görüşün gündəliyində duran əsas məsələ 2019-cu il üzrə İş Planının müzakirəsi və təsdiq edilməsi olub.
2. 17 sentyabr 2019-cu il tarixində “Bank Respublika” ASC-nin Baş Ofisində Azərbaycan Banklar Assosiasiyası (ABA) nəzdində fəaliyyət göstərən “Marketing və PR” üzrə Ekspert Qrupunun növbəti iclası keçirilib. İclas zamanı Ekspert Qrupu tərəfindən keçiriləcək “Bank məhsulları haqqında müştəri rəy sorğusu” haqqında geniş müzakirələr aparılıb.
3. 20 sentyabr 2019-cu il tarixində “Bank Respublika” ASC-nin Baş Ofisində “Marketing və PR üzrə Ekspert Qrupu”nun növbəti iclası keçirilib. İclas zamanı Ekspert Qrupu tərəfindən hazırlanması planlaşdırılan “Ölkədə nağdsız ödənişlərin stimullaşdırılması” haqqında video barəsində müzakirələr aparılıb.
4. 22 noyabr 2019-cu il tarixində “Bank Respublika” ASC-nin Baş Ofisində “Marketing və PR üzrə Ekspert Qrupu”nun növbəti iclası keçirilib. İclas zamanı Ekspert Qrupu tərəfindən hazırlanması planlaşdırılan “Ölkədə nağdsız ödənişlərin stimullaşdırılması” haqqında video barəsində müzakirələr aparılıb.

## **Aidiyyatı qruqlarla və xarici ekspertlərlə görüşlər**

1. 17 yanvar 2019-cu il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) “Marketing və PR üzrə” Ekspert Qrupu, bankların marketing nümayəndələri və Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndələri arasında görüş keçirilib. Görüş cari ilin fevral ayından etibarən Mərkəzi Bank tərəfindən təşkil ediləcək “Kartla ödə, kartla qazan” adlı tirajlı stimullaşdırıcı lotereyanın banklarla kommunikasiyası ilə əlaqədar keçirilib. Belə ki, əhalinin rəqəmsal ödənişlərə marağının artırılması məqsədilə keçiriləcək lotereyanın şərtlərinin daha geniş kütləyə çatdırılması üçün bankların dəstək vermə formaları müzakirə edilib.

## **TV-lərdə və digər resurslarda video və yazılı müsahibələr, çıxışlar, bank sektoruna aid məqalələr**

1. ARB24, Gülşən Cumayeva- Bankların korporativ sosial məsuliyyəti
2. ARB24, Gülşən Cumayeva- Kommersiya Banklarının reklam strategiyaları
3. ARB24, Əli Daşdəmirov- PayPass stikerin ödəniş sistemlərindəki rolu və əhəmiyyəti

## **DAXİLİ AUDİT**

### **Qrupun iclasları (işçi qruplarının görüşləri daxil olmaqla)**

1. 01.02.2019 - Ekspert qrupunun fəaliyyət istiqamətləri, işləmə mexanizmi, 2019-cu il üçün təklif edilən əməliyyat planı, Ekspert qrupunun strukturu, kommunikasiya kanalları, “Banklarda Daxili auditin aparılması Qaydaları” layihəsi üzrə rəy və təkliflərin müzakirəsi

- 01.03.2019 - Banklarda Daxili audit bölmələrinin fəaliyyəti zamanı minimum tərtib olunmalı daxili sənədlər, Risk əsaslı audit planının hazırlanması istiqamətində təcrübə mübadiləsi, Daxili auditorlar institutunun nümayəndələri ilə görüş
- 29.03.2019 - “Banklarda Daxili auditin aparılması Qaydaları” layihəsinə dair rəy və təkliflərin müzakirəsi
- 05.04.2019 - Risk xəritəsinin işləmə mexanizmi, Daxili qiymətləndirilmənin (QAIP) təşkili, Daxili audit departemtinin əsas fəaliyyət göstəricilərinin müəyyən edilməsi
- 10.05.2019 - Auditorların işə qəbul prosesi və tələblər, AML ilə bağlı audit fəaliyyəti, Tədbirlər planlarının hazırlanması və onların izlənilməsi
- 10.06.2019 – MBNP-də “Banklarda Daxili auditin aparılması Qaydaları” layihəsinin müzakirəsi
- 06.12.2019 - Outsource xidmətlərin auditi, Audit hesabatlarının qiymətləndirilməsi, Audit olunan strukturların qiymətləndirilməsi (reyting sistemi), Filialların audit edilmə formatları, Daxili Audit Forumunun təşkili ilə bağlı təklif layihəsi

### **Göndərilmiş müraciətlər və məktublar, sorğular**

- 25.03.2019, MBNP, “Banklarda daxili auditin aparılması Qaydaları”na rəy və təklifləri

### **XƏZİNƏDARLIQ VƏ FONDLARIN İDARƏ OLUNMASI**

#### **Qrupun iclasları (işçi qruplarının görüşləri daxil olmaqla)**

- 25 yanvar 2019, Qrupun 2019-ci il üzrə iş planı müzakirəsi
- 15 fevral 2019, “Banklarda açıq valyuta mövqeyinin limitlərinin müəyyən edilməsi Qaydaları”nın müzakirəsi
- 01 avqust 2019, təminatlı pul bazarı, eləcə də digər mövzularda müzakirələr
- 26.02.2019 - “Banklarda açıq valyuta mövqeyinin limitlərinin müəyyən edilməsi Qaydaları”nın müzakirəsi nəticəsində hazırlanmış xülasənin banklara göndərilməsi
- 20 sentyabr 2019, AMB-nin not hərracları haqqında müzakirə

#### **Aidiyyatı qurumlarla və xarici ekspertlərlə görüşlər**

- 19 fevral 2019-cu il tarixində Maliyyə Bazarlarına Nəzarət Palatasında (MBNP) “Xəzinədarlıq və Fondların İdarə Olunması” üzrə Ekspert Qrupunun növbəti iclası keçirilib. Görüşdə Ekspert Qrupunun üzvləri tərəfindən “Forvard müqavilələri” barəsində fikir mübadiləsi aparılıb. Görüşün nəticəsi olaraq “Forvard müqavilələrinə görə Maliyyə Bazarlarına Nəzarət Palatasına təqdim olunacaq hesabat forması”-nın həftə sonuna qədər hazırlanması və banklara göndərilməsi qərara alınıb.
- 01 may 2019, Mərkəzi Bankın Bazar əməliyyatları departamentinin direktoru Əli Əhmədovla görüş
- 04 iyul 2019, Maliyyə Bazarlarına Nəzarət Palatası ilə görüş, pul və kapital bazarı, törəmə əməliyyatlar bazarı, eləcə də digər mövzularda müzakirələr

4. Azərbaycan Mərkəzi Bankının Bazar əməliyyatları Departamentinin Direktoru Əli Əhmədov ilə yeni not emissiyaları və klirinq məsələləri mövzusunda görüş

### **Göndərilmiş müraciətlər və məktublar, sorğular**

1. 18 sentyabr 2019, AMB, banklararası təminatlı pul bazarının formalaşdırılmasına dair təklif
2. 15 oktyabr 2019, MBNP, əskinaslara tətbiq edilən rüsum barədə
3. “Aktivlərin Təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması” üzrə qaydalara dəyişiklik haqqında MBNP-a məktub

### **Keçirilmiş konfranslar və seminarlar, təqdimatlar**

1. “Xəzinədarlıq fəaliyyətində risklərin idarə edilməsi” mövzulu təlim təşkil edir. Təlim 13 fevral 2019
2. 7 noyabr 2019, “Cash Professionals - First Meet-Up”

## **RİSKLƏRİN İDARƏ EDİLMƏSİ**

### **Qrupun iclasları (işçi qruplarının görüşləri daxil olmaqla)**

1. 3 aprel 2019, Aktivlərin təsnifləşdirilməsi qaydasının 11.6 maddəsinin müzakirəsi; Daxili Nəzarət qaydalarının müzakirəsi; Aidiyyatı şəxslərlə bağlı qaydaların müzakirəsi; ABA tərəfindən may ayında təşkil ediləcək forumun müzakirəsi; Təlimlərin keçirilməsi məqsədi ilə Təlim Planı lahiyəsinin hazırlanması
2. 5 avqust 2019, Basel II-yə keçidlə əlaqədar Maliyyə Bazarlarına Nəzarət Palatasının strategiyası və bankların bu mövzuda üzərinə düşən öhdəliklərin müzakirəsi; Korporativ müştərilər üzrə maksimum borclanma limitlərinin tətbiqi və bununla əlaqədar prudensial normativlərin müəyyənləşməsi məsələsinin müzakirəsi; Təmassız kartlarda limit və Mobil Bank kimi tətbiqlərin sektora yaratdığı risklər və onların mitiqasiyası üçün həyata keçiriləcək tədbirlərin müzakirəsi; Dünyada son zamanlar banklara edilən kiberhücumların ölkəmizdə baş vermə ehtimalları və bu tipli hücumlara qarşı bankların atmalı olduqları preventiv addımlar, bu mövzuda rəqulyator tərəfindən tətbiq ediləbiləcək məcburi tədbirlərin müzakirəsi; Retail kreditlərdə son zamanlar baş verən artım, gələcəkdə bu artımın bir bum yaratması və bu xoşagəlməz haldan qorunmaq üçün atılacaq addımların müzakirəsi; İstehlak kreditlərində baş verməsi mümkün olan fraud hallarının müzakirəsi
3. 26 avqust 2019, “Bank kapitalının və onun adekvatlığının hesablanması” Qaydaları layihəsi üzrə verilən rəy və təkliflər ətrafında fikir mübadiləsi

### **Aidiyyatı qruplarla və xarici ekspertlərlə görüşlər**

1. 29 avqust 2019, “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”na edilmiş dəyişiklərin və əlaqədar rəy və təkliflərin müzakirəsinin MBNP-nin müvafiq nümayəndələri ilə müzakirəsi
2. 30 sentyabr 2019, -cu il, “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”na edilmiş dəyişiklərin və əlaqədar rəy və təkliflərin müzakirəsinin MBNP-nin müvafiq nümayəndələri ilə müzakirəsi

#### **Göndərilmiş müraciətlər və məktublar, sorğular**

1. 08 yanvar 2019, EN, AMB, NA, XA, MBNP, Bankın Müşahidə Şurasının bəzi qərarların qəbulundakı səlahiyyətlərinin İdarə Heyətinə ötürülməsi meyarlarına dair təkliflər
2. 25 aprel 2019, MBNP, “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydaları” 11.6-cı maddəsinə dair təklif
3. 25 aprel 2019, MBNP, Bankın Müşahidə Şurasının bəzi qərarların qəbulundakı səlahiyyətlərinin İdarə Heyətinə ötürülməsi meyarlarına dair təkliflər – 2
4. 20 avqust 2019, MBNP, “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”na təkliflər
5. 16 sentyabr 2019, MBNP, “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”na yenilənmiş təkliflər
6. 30 oktyabr 2019, Tənzimləyici qaydalarla əlaqədar təkliflər; “Bank kapitalının və onun adekvatlığının hesablanması” Qaydaları üzrə yeni təkliflər

#### **Keçirilmiş konfranslar və seminarlar, təqdimatlar**

3. “Xəzinədarlıq fəaliyyətində risklərin idarə edilməsi” mövzulu təlim təşkil edir.  
Təlim 13 fevral 2019

#### **Hazırlanmış tövsiyələr və oxşar sənədlər, qrupun fəaliyyəti nəticəsində müvafiq qayda, qanun, prosedur və s. Dəyişikliklər**

1. Banklara aidiyyəti olan şəxslərlə bağlanan əqdlərin meyarları

#### **4. NƏŞRLƏR**

1. “Makromaliyyə icmalı” - aylıq analitik icmal /12 nömrə/;
2. “Bank sektoru trendləri” - rüblük analitik icmal /4 nömrə/;
3. Genişləndirilmiş hesabat - rüblük analitik icmal /1 nömrə/;
4. Kapital adekvatlığı hesabatı - rüblük analitik icmal /2 nömrə/;
5. Audit Hesabatları üzrə illik hesabat /1 nömrə/;
6. Banklar və Dinamika Bülleteni /2 nömrə/;

#### **5. ARAŞDIRMA FƏALİYYƏTİ**

7. Beynəlxalq təcrübədə POS terminallar üzrə tariflər haqqında Arayış;
8. Azərbaycan bank sektorunun konsentrasiya meyilləri haqqında Arayış;

9. Əmanətlərin sığortalanması və sığorta məbləği ilə əlaqədar beynəlxalq təcrübə haqqında Arayış;
10. Bankların sayının dəyişməsi haqqında Arayış;
11. Faiz tavanı ilə bağlı beynəlxalq təcrübə haqqında Arayış;
12. Bankların nağdsız hesablaşmalar üzrə bölgüsü haqqında Arayış;;
13. Banklar Assosiasiyalarının kredit təşkilatı olmayan üzvlərinin statusu, sahələri və səsvermə hüquqları;
14. Real sektor üzrə kreditləşmə göstəriciləri azrə Arayış;
15. Nağdsız hesablaşmalar sahəsində banklararası pay bölgüsü və tendensiya;
16. Problemlı Kreditlər- İstanbul yanaşması haqqında Arayış;
17. Kredit təşkilatları tərəfindən verilməyən istehlak kreditlərinin tənzimlənməsi haqqında Arayış;
18. 2020-ci il üzrə proqnozlar.

## **6. İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR:**

ABA-nın prezidenti Zakir Nuriyev, İcraçı direktoru Yunus Abdulov və ABTM-in direktoru Cavanşir Abdullayev və Ekspert Qruplarının sədrleri və üzvləri bir çox KİV-lərdə müxtəlif müsahibələr vermişdirlər.

## **7. GÖNDƏRİLMİŞ MÜRACİƏTLƏR VƏ MƏKTUBLARIN BƏZİLƏRİ:**

19. 8 yanvar 2019, Prezident Administrasiyası (PA), Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP), MB, Ədliyyə və Vergilər Nazirliyi, aidiyyəti olan şəxslər ilə bağlı əqdlərin bağlanması haqqında;
20. 8 yanvar 2019, Vergilər Nazirliyi, Ölkədə nağdsız ödənişlərin inkişafı və əhalinin nağdsız ödənişlərin aparılmasına stimullaşdırılması bağlı;
21. 14 yanvar 2019, Banklara, “təcili ödənişlər” sisteminin yaradılması üzrə təkliflər barədə;
22. 14 yanvar 2019, MBNP, İpotekanın dövlət qeydiyyatının adı və təcili formada ləğvi ilə bağlı dövlət rüsumu və xidmət haqqlarının aşağı salınması və eyni tariflə müəyyən edilməsi məsələləri barədə;
23. 23 yanvar 2019, MBNP, Azərbaycan Respublikası və İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 12-ci iclasının yekunlarına dair imzalanmış Anlaşma Memorandumuna əsasən, iki ölkənin bankları arasında müvafiq iclasın keçirilməsi barədə;
24. 23 yanvar 2019, Azərbaycan Respublikası Birjalar Şurası İctimai Birliyindən Azərbaycan Banklar Assosiasiyasına daxil olmuş təkliflərə ABA-nın Hüquqi məsələlər üzrə Ekspert qrupunun cavab məktubu.
25. 24 yanvar 2019, Azərbaycan Respublikası ƏƏSMN tərəfindən “Peşə və kvalifikasiya standartlarının hazırlanması, yenidən hazırlanması, təsdiq edilməsi və qeydiyyatının aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında və “Bacarıqların inkişaf etdirilməsi üzrə sahə komissiyalarının yaradılması və əsasnaməsinin təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin qərar layihələrinə rəy və təkliflərin verilməsi;
26. 29 yanvar 2019-cu il, MB, “Kartla ödə, kartla qazan” adlı stimullaşdırıcı tirajlı lotereya ilə əlaqədar Tiraj komissiyasında Azərbaycan Banklar Assosiasiyasının nümayəndəsinin verilməsi haqqında;

27. 30 yanvar 2019-cu il, banklara, Təcrübə mübadiləsi proqramı çərçivəsində ilk olaraq Ekspert Qrupları tərəfindən təklif ediləcək istiqamətlərdə və mövzularda Türkiyənin müxtəlif nüfuzlu bankları və əlaqədar digər qurumları ilə görüşlər təşkil edilmiş haqqında;
28. 5 fevral 2019, banklara, banklara aidiyyəti olan şəxslərlə bağlanan əqdlərin meyarlarının müəyyən edilməsi ilə bağlı;
29. 19 fevral 2019, MBNP, MB, PA, ƏN, İcra Baş İdarəsi, "İcra haqqında" Azərbaycan Respublikası Qanununa təkliflər;
30. 20 fevral 2019, banklara, "İddia müddəti bitmiş kreditlər" haqqında müvafiq cədvəlin doldurulması haqqında;
31. 25 fevral 2019, banklara, Beynəlxalq Maliyyə Korporasiyası (IFC) tərəfindən Elektron və Rəqəmsal Maliyyə Xidmətləri (ERMx) Layihəsinin dəstəyi ilə agent bankçılığın tətbiqinin iqtisadiyyat üçün əhəmiyyəti müəyyən edilməsi məqsədi ilə araşdırmaların aparılması haqqında;
32. 6 mart 2019, MBNP, "İstehlak kreditlərinin verilməsi üzrə vahid kredit şərtləri"nin müəyyən olunması məqsədi ilə Azərbaycan Banklar Assosiasiyasının nəznində Palata və bank nümayəndələrindən ibarət yaradılmışdır "İşçi Qrupu" tərəfindən hazırlanmış layihə haqqında;
33. 1 aprel 2019, banklara, 1 yanvar 2019-cu il tarixinə Qarabağ müharibəsi və 20 Yanvar şəhidlərinin ailə üzvləri, eyni zamanda tələbə kreditləri üzrə 360 gündən artıq gecikməsi, əsas və faiz borcu 1000 (min) AZN məbləğinə qədər olan kreditlərin ümumi sayı və məbləği haqqında;
34. 3 aprel 2019, banklara, vergi qanunvericiliyinin təkmilləşdirilməsinə dair təkliflər barədə;
35. 5 aprel 2019, PA, fiziki şəxslərin 5 il ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsində verginin tutulmaması barədə;
36. 11 aprel 2019, MBNP, "Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydaları"na təkliflər haqqında;
37. 25 aprel 2019, banklara, Azərbaycan Respublikası ƏƏSMN-nin vahid platforma üzərindən informasiya sistemləri əsasında yaradılmış Məşğulluq Alt Sisteminin (MAS) Vakansiya Bankı haqqında məlumat;
38. 25 aprel 2019, MBNP, "Maliyyə və Rəqəmsal Texnologiyalar Həftəsi" elan edilməklə əlaqədar qurumlar arasında qarşılıqlı əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalanması və silsilə tədbirlərin keçirilməsi haqqında;
39. 25 aprel 2019, MBNP, "Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydaları"nın 11.6-cı maddəsinə əlavənin edilməsi haqqında;
40. 25 aprel 2019, MBNP, İİTKM, Faiz tavanı təyin edilməsinin mənfə fəsadları haqqında;
41. 30 aprel 2019, MBNP, MB, Vergilər Nazirliyi, vergi qanunvericiliyinin təkmilləşdirilməsinə dair təkliflər barədə;
42. 6 may 2019 Vergilər nazirliyi, Vergi Məcəlləsinə və vergi inzibatçılığına dair yenilənmiş təkliflər barədə;
43. 21 may 2019, MBNP, "Azərbaycan Respublikasının kredit təşkilatlarında kassa əməliyyatlarının aparılması və qiymətliyərin inkassasiyasının təşkili" Qaydalarının 2.2.-ci bəndinə əlavə və təkliflərin edilməsi;
44. 14 iyun 2019, Vergilər Nazirliyi, PA, Vergi Məcəlləsinin 150.1.13-cü maddəsinə əlavənin edilmə barədə;



45. 19 iyun 2019, PA, MB, “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 03 aprel 2019-cu il tarixli Fərmanından irəli gələn məsələlərin həyata keçirilməsi ilə bağlı təkliflər;

46. 24 iyun 2019, PA, Mülki Məcəlləsinin 146.3.-cü maddəsinə əlavə və dəyişiklik edilməsi haqqında;

47. 25 iyun 2019, banklara, Kredit xətti ilə bağlı Konstitusiyaya Məhkəməsində əlaqədar iş məhkəmə prosesində olması haqqında;

48. 28 iyun 2019, ƏN, İBİ, “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 3 aprel 2019-cu il Fərmanının icrası ilə bağlı bəzi qanunvericilik aktlarına dair Azərbaycan Banklar Assosiasiyasına üzv banklar tərəfindən verilmiş əlavə və təkliflər barədə;

49. 28 iyun 2019, PA, ƏN, MBNP, “Özəl icra” haqqında təkliflər barədə;

50. 4 iyul 2019, PA, ƏN, MBNP, MB, “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 3 aprel 2019-cu il tarixli Fərmanının icrası ilə bağlı bəzi qanunvericilik aktlarına dair Azərbaycan Banklar Assosiasiyasına üzv banklar tərəfindən verilmiş əlavə və təklifləri barədə;

51. 12 iyul 2019, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, ABA-dan gender məsələləri üzrə məsul şəxsin müəyən edilməsi haqqında;

52. 16 iyul 2019, ABA üzvlərinə, Azərbaycan Respublikasının İnzibati Xətalər Məcəlləsində, “Banklar haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında” və “Kredit büroları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik barədə;

53. 30 iyul 2019, banklara, “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu” layihəsinə rəy və təkliflər barədə;

54. 2 avqust 2019, PA, AM, MB, MBNP, “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu” layihəsinə rəy və təkliflər barədə;

55. 26 avqust 2019, MB, VN, MN, MBNP, müvafiq borclar üzrə vergi ödəyicilərinin bank hesablarına öncədən qoyulmuş məhdudiyətlər mövcuddursa, müvafiq məhdudiyətin də şəxsi hesab və rəqəsi üzrə məlumatlara uyğun formada online rejimde geri çağırılmasının təmin edilməsini təklif edilməsi barədə;

56. 27 avqust 2019, MB, MBNP, banklara, “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”na edilmiş dəyişiklərlə əlaqədar Azərbaycan Banklar Assosiasiyasının (ABA) üzvlərinin müvafiq rəy və təklifləri barədə;

57. 4 sentyabr 2019, İcra və Komminikasiya Planının 1.2-ci, 1.4-cü və 1.6-cı bəndlərinə uyğun olaraq Azərbaycan Banklar Assosiasiyası tərəfindən görülmüş işlər haqqında;

58. 6 sentyabr 2019, VN, “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydaları”na əsasən, FATCA/CRS ilə əlaqəli nəzərdə tutulan özünüqiymətləndirmə anket formalarının elektron qaydada (qəbul edilməsinin mümkünlüyünə dair rəy bildirilməsi haqqında);

59. 27 sentyabr 2019, MBNP, “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydaları”nın 4.4-cü bəndinə aşağıdakı məzmununda yeni mətnin əlavə edilməsi;

60. 1 oktyabr 2019, MBNP, “Kredit təşkilatlarında sağlam kreditləşmə və məsuliyyətli borclanma Prinsipləri” şərtlərinin tətbiq edildiyi ilə bağlı olaraq, ehtiyatların hesablanması məcburiliyi və həmin məbləğlərin xərclərə aid edilməsinə münasibət bildirilməsi məsələsi haqqında;

61. 14 oktyabr 2019, ƏN, MBNP, ipoteka müqavilələrində ipoteka predmetinin iki və daha artıq satış üsulunun eyni zamanda müəyyən edilməsi haqqında;
62. 15 oktyabr 2019, MBNP, MB, 50 və 100 manatlıq əksinazlara tətbiq edilən rüsumun ləğv edilməsi və ya banklar tərəfindən Mərkəzi Banka təhvil verilmiş qeyd olunan əksinasların rüsum ödənilmədən dəyişdirilməsi məsələsi barədə;
63. 31 oktyabr 2019, ƏN, müvafiq notariat xidmət haqqlarının qəbulu üzrə proqram təminatlarının ödəniş şirkətlərinin təqdim etdiyi terminallara inteqrasiyası təklifi barədə;
64. 8 noyabr 2019, ƏN, MB, PA, İpoteka müqavilərinə icra məmurunun imzası və hərrac xərclərinin tutulması ardıcılığı ilə bağlı;
65. 12 noyabr 2019, PA, MBNP, ƏN, notariusların depozit hesablarına nağd pul vəsaitlərinin birbaşa daxil edilməsini məhdudlaşdırmaq və ya tam qadağan etmək, bunun əvəzində notariusun cari hesabına vəsaitin yalnız köçürmə yolu ilə həyata keçirilməsi təklifi barədə;
66. 3 dekabr 2019, Azərbaycan Banklar Assosiasiyası tərəfindən 2020-ci ildə keçirilməsi nəzərdə tutulan tədbirlər haqqında;
67. 13 dekabr 2019, ABA-ya üzv banklara qadın sahibkarlar üçün kreditləşmə və digər güzəştləri nəzərdə tutan stimullaşdırıcı mexanizmlər barədə;
68. 25 dekabr 2019, MB, Banklar haqqında” Azərbaycan Respublikası Qanununa əlavə və təkliflərin verilməsi.